



AZƏRBAYCAN VETERANI

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının orqanı

Nö 06 (58) 07 may 2016-cı il

İctimai-siyasi qəzet



XÜSUSİ BURAXILIŞ



“Tarix bu gün də, galəcəkdə də bilməlidir ki, II Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox böyük olmuşdur.

H. Əliyev

Böyük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlığı heç bir zaman unudulmayacaqdır...



Algış sizə, od köynəkli qəhrəmanlar,
Mərd ürəkli qəhrəmanlar!

Siz dünəndən bu günümüze soraqsınız,
Qəhrəmanlıq kitabında,
Pozulmayan vərəqsiniz!



9 May Qələbə bayramınız mübarək!



1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılara, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzaladı.

1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılara, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 71-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılara 1000,0 (min) manat məbləğində, İkinci Dünya müharibəsində

həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyük cəbhələrinin arxa hüdüdləri, yaxud döyükən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühəsirəsi iştirakçılara 500,0 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:

2.1. Azərbaycan Respublikasının 2016-ci

il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9,0 (doqquz) milyon manat ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 aprel 2016-cı il.**

- Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik... Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar.

- Mən istəyirəm ki, yüksək nəticələr göstərmış, Vətənimizə ləyaqətlə qulluq edən insanlar, onların əməyi, xidməti layiqincə qiymətləndirilsin.

- Biz öz gücümüzə arxalanırıq. Bütün məsələlərdə öz gücümüzə, Azərbaycan xalqının iradəsinə və Azərbaycan Ordusunun gücünə güvənirik. Müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşlarımız cəmiyyətin dəyərli insanlarıdır, bizim qəhrəmanlarımızdır. Biz sizinlə fəxr edirik. Gənc nəsil də sizinlə fəxr etməlidir. Gənc nəslimin vətənpərvərlik ruhunda tərbiyə olunmasında sizin kimi insanların rolü çox böyükdür. Mən çox istəyirəm ki, siz tez-tez gənclərlə görüşəsiniz, məktəblərdə, ali məktəblərdə görüşlər keçirəsiniz. Müharibə haqqında, erməni vəhşiliyi haqqında həm gənc nəslə, eyni zamanda, bütün dünyaya daha da geniş məlumat çatdırınız.

- Müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşlarımız cəmiyyətin dəyərli insanlarıdır, bizim qəhrəmanlarımızdır. Biz sizinlə fəxr edirik. Gənc nəsil də sizinlə fəxr etməlidir. Gənc nəslimin vətənpərvərlik ruhunda tərbiyə olunmasında sizin kimi insanların rolü çox böyükdür. Mən çox istəyirəm ki, siz tez-tez gənclərlə görüşəsiniz, məktəblərdə, ali məktəblərdə görüşlər keçirəsiniz. Müharibə haqqında, erməni vəhşiliyi haqqında həm gənc nəslə, eyni zamanda, bütün dünyaya daha da geniş məlumat çatdırınız.

- Faşizm üzərində Qələbənin təmin edilməsində Azərbaycanın müstəsna rolü olmuşdur.

- Mən çox şadım ki, bu gün birlikdəyik, bu qələbəni qeyd edirik. İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətçiliyin inkişafı üçün böyük töhfələr vermisiniz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

**Möhtərəm cənab Ali Baş
Komandan!**

Biz veteranlar Ulu öndərimiz Heydər Əliyev tərəfindən hələ sovetlər dövründə veteranlara göstərilən yüksək qayğı və diqqəti bu gün də minnətdarlıq hissi ilə xatırlayıraq. Müstəqilliyimizin bərpasından sonra da öz humanist siyasətinə sadıq qalan Ulu öndərin imzaladığı ilk rəsmi sənədlərdən biri "Veteranlar haqqında" Qanun oldu. Həmin qanunla müstəqil Azərbaycanda veteranlara hərtərəfli qayığının hüquqi bazası yaradılmış, bu istiqamətdə dövlət siyasətinin əsası qoyulmuşdur.

Cənab Prezident!

Ulu öndərin veteranlara göstərdiyi qayğı və diqqətin bu gün Sizin tərəfinizdən ardıcılıqla davam etdirilməsi vətən, xalq yolunda xidmətlər göstərmiş, yaşının ahilliq dövrünə çatmış insanları qəlbən sevindirir, onların həyat eşiğini artırır. Biz bunu Sizin bu gün 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılara 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya

məharibə illərində döyük cəbhələrinin arxa hüdüdləri, yaxud döyükən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barəsində imzaladığınız sərəncamda da görürük.

Bu sərəncam İkinci Dünya Müharibəsi iştirakçıları, eləcə də bütün veteranlar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və



gələcək rifahi naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Veteranlar həmişə Sizinlədir.

*Dərin hörmətlə,
Dadaş Rzayev,
Respublika Veteranlar
Təşkilatının sədri,
e.o general-major*

Hər bir dövlətin və xalqın tarixi taleyi kimi gələcəyi də ilk növbədə onun təşkilatlanmaq, bütün mövcud qüvvələrin maddi maraq və mənafedən daha çox, müəyyən və konkret ideallar, dəyərlər ətrafında birləşmək bacarığının dan asılıdır. İllüziyaya qapılmadan vurğulamaq lazımdır ki, bu taleyüklü məsələlər öz-özünə, stixiyali şəkildə formalaşdır. Bütün xalqların tarihində və bütün dövrlərdə bu taleyüklü məsələlərin formalaşmasının ağırlığı, məsuliyyəti konkret şəxsiyyətlərin - liderlərin üzərinə düşür.

Uzun müddətli müstəqil dövlətçilik ənənəsi olmayan xalqların tarixində liderlik missiyasını bir qayda olaraq ziyanlılar yerinə yetiriblər. Onların bədii və elmi yaradıcılığı xalqın etnik kimliyinin və milli iden-tikliyinin, azad yaşamaq, müstəqil dövlətini qurmaq əziminin qorunub saxlanılmasında əvəzsiz rol oynayıbdir. Amma nezəre almaq lazımdır ki, bədii və elmi əsər vətənpərvərlik

ƏBƏDİLİYİN DOXSAN ÜÇÜNCÜ İLİ

şərtləndirir, tamamlayıv ve dolğunlaşdırır. Bu cəhətlərin ən vacib ortaq hələ bundan ibarətdir ki, Heydər Əliyevin siyasi-elmi irsi, fəaliyyəti və şəxsiyyəti əslində vətənpərvərlik dərsliyi və məktəbidir. Bu dərsliyi öyrənib, bu məktəbi keçmədən tribunalardan vətənpərvərliyin zəifləmisi barədə danışırıqsa, günah özümüzdedir.

Ümummilli liderin nəsil-lərə nümunə olan vətənpərvərliyindən danışarkən bir məsələyə xüsusi diqqət yetirmək lazımlı gəlir. Nəzərə alınmalıdır ki, Heydər Əliyev müstəqillik illərində xalqın istəyi ilə hakimiyətə gələndə ona ağır bir miras qalmışdı: Azərbaycan bir dövlət kimi xəritədən silinmək üzrə idi; bəzi qonşu dövlətlər artıq ölkəmizin bölüşdürülməsi uğrunda mübarizəyə başlamışdır. Dünya ictimai rəyini özlərinin xilaskarlıq missiyasına inandırmaq üçün onların təbliğat aparatları iki cəhəti həqiqət kimi verməyi bacarmışdı: bi-

Fəlakət də hədəf arasındakı fərqlər idi: düşmənləri Azərbaycan uğrunda, bəzi daxili qüvvələri isə hakimiyət uğrunda dava maraqlandırırdı.

Xalqın və ölkənin Azərbaycan uğrunda mübarizəni məramına,

hissəsini xalqına bağışlaşdırıb: »deyən Heydər Əliyev ömrünü doğrudan da xalqının, Vətənin tərəqqisi naminə şamtək əritdi. Bununla Heydər Əliyev sübut elədi ki, ən böyük vətənpərvərlik tarixe və xalqın tarixinə təsir



məqsədinə və fəaliyyətə prioritetinə çevirən lidər ehtiyacını Heydər Əliyev ödədi. Onun gəlişi ilə qruplar, daxili qüvvələr arasında çəkişmələr tədricən aradan qaldırıldı və hakimiyət uğrunda dava Azərbaycan uğrunda davaya çevrildi. Buna nail olunması artıq ən böyük vətənpərvərlik örnəyi oldu. Düşmənlər və xalq əmin oldu ki, milli maraq və mənafelər naminə qətiyyətlə mübarizəyə başlayan nəhəng bir lider var.

Bu, Heydər Əliyevin siyasi lider və dövlət xadımı kimi ilk və əvəzsiz vətənpərvərlik örnəyi və dərsi oldu. Mübarizənin hədəfini milli maraqlara uyğun dəyişdirən Heydər Əliyev daha sonra ikinci taleyüklü məsələni həll etdi: yüksək hərbi, iqtisadi gücə malik çoxsaylı dövlətlərə, qüvvələrə qarşı mübarizə aparmaq üçün güclü Azərbaycan naminə müvəqqəti atəşkəs rejimini nail oldu.

Hər tərfdən - beynəlxalq aləmdən, daxildən amansız və ardıcıl təzyiqlərin olduğu bir vaxtda atəşkəs rejimini getmək çox böyük fədakarlıq və risk idi. Təbliğat maşını onu təslimcilikde qınatı, milli ideallardan sapma kimi qiymətləndirdi və s. Vaxtilə Kutuzov Rusiyani xilas etmək üçün Moskvani təslim etdiyi kimi, Heydər Əliyev də Azərbaycanın xilası üçün atəşkəsə nail oldu.

Dövləti və xalqı işğaldan və yox olmaqdən qurtarmaq namənə bütün imkanlarından, hətta milletimizin düşməni olan eli-qanlı daşnak liderləri ilə görüşən Heydər Əliyev yendən böyük vətənpərvərlik nümunəsi göstərdi: Azərbaycanı xilas etmək üçün karyerasını, həyatını riske qoymaqdan çəkinmedi.

«Mən həyatımın qalan

liyin əbədiliyinə təminat yaradan bütün sahələrə eyni dərəcədə önem verən Heydər Əliyev tarixi təcürbəyə və müasir dövrün reallıqlarına istinad etməklə bir məsələni də prioritət istiqamətə çevirmişdi. O, hamidan dəqiq bilirdi ki, Azərbaycanın indiki vəziyyətində, yeni dövlət təhlükəsizliyinə ordu və hərbi texnika ilə təminat yaratmağın ciddi nəzarətdə olduğu bir vaxtda əhali faktorunun əsas güc olaraq qalmasıdır. Bunun üçün dahi şəxsiyyət doğma dilin, tarixin, ədəbiyyat, mədəniyyət və incəsənetin, adət-ənənələrin, bir sözə, milli ruhu müəyyənləşdirən, formalaşdırın və yaşadan amillərin inkişafına xüsusi qayğı ilə yanaşırdı.

Heydər Əliyev dünyanın azsaylı liderlərindən və xadimlərindən biri idi ki, bu məsələlərə yalnız dövlət quruculuğunda vacib olduğu üçün xüsusi önem vermirdi, həm də dərindən bildiyinə və bütün varlığı ilə bağlılığına görə yüksək qiymətləndirdi. Ümummilli lider bilirdi və bizi də öyrətməyə çalışırı ki, xalqı silahlar danışanda silahla, silahlar susanda isə yalnız və yalnız tarix boyu özünün yaratdığı sərvətlə qorumaq mümkündür.

Heydər Əliyevin yaşadığı hər gün vətənpərvərliyə örnək olan bir həyat məktəbi, dəyerini indi də saxlayan əbədi dərslikdir. Hazırda gənclərimizin vətənpərvərlik ruhunda böyüməsinə hər cür şərait, ən başlıcası isə örnək var. Əvəzsiz Heydər Əliyev örnəyi... Sevindiricidir ki, bu örnəyə layiq gənclərimiz də var. Bizim öhdəmizə düşən əsas məsələ Hey-



ideyalarının formalasmasına yeganə vasitə deyildir.

Azərbaycanın nümunəsində bütün bu vasitələri kompleks halda gerçəkləşdirməyi bacaran siyasi liderə böyük ehtiyac var idi. Müxtəlif dövlətlərin ölkəmiz ətrafında apardıqları geosiyasi mübarizədə ərazisini itirən, milli, mənəvi-əlaqı dəyərləri ciddi təhlükə altında olan Azərbaycanda ziyanlı liderlər ellərindən gələni etməyə çələssalar da, bu kifayət etmirdi. Bu boşluğu XX əsrde ümummilli lider Heydər Əliyev doldurdu.

Heylər Əliyevin xalqın və tarixin yaddaşına əbədi həkk olunmuş əvəzsiz xidmətlərini sadalamadan diqqəti bu nadir şəxsiyyətin bu gün daha çox ehtiyacımız olan vətənpərvərlik sahəsindəki roluna yönəltmək istərdim. Bu məsələdən danışarkən iki cəhət hökmən nəzərə alınmalıdır: birincisi, Heydər Əliyevin siyasi-nəzəri irsində və fəaliyyətində vətənpərvərlik; ikincisi, Heydər Əliyevin varlığının, şəxsiyyətinin vətənpərvərlik mövzusu olması. Təbii ki, hər iki cəhət bir-biri ilə sıx bağlıdır, biri digərini



qazanılmasından getmir, halbuki bütün bunlar da təxəlimiz Heydər Əliyev dənəminin qələbələrindəndir. Əsas məsələ dün-yə miqyasında rəqabətə tab gətirmək üçün zamanın qabaqlanması idi. Heydər Əliyev dövlət quruculuğu sahəsində zamanı qabaqlayan tədbirlər gerçəkləşdirdi. Bununla da Azərbaycanda yalnız uğurlu dövlət quruculuğu həyata keçirilmədi, eyni zamanda itirilmiş zaman dolduruldu, rəqabətdə hüquq bərabərliyinə təminat yaradıldı.

Azərbaycanda müstəqil-

der Əliyevin həyatı, fəaliyyəti və nəzəri-siyasi irsini, milli sərvətimiz olan bu dəyərləri yaşadaq və əbədiyyətə gücünü bəlağətə, pafosa yol vermədən öyrənək və imkan daxilində hər bir vətəndaşımıza öyrədək. Xalqımız da, gənclərimiz də məlum bir həqiqətə inanırlar Heydər Əliyev Azərbaycanın ən böyük vətənpərvəri olmuşdur və olaraq da qalır.

**Cəlil Xəlilov,
Respublika Veteranlar
Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru,
e.o polkovnik**



Azərbaycan hər birimizin vətənidir. Biz vətənimiz üçün canımızı fəda etməyə hazırıq və onun keşində bir əsgər, layiqli vətəndaş kimi durmaq mənəvi borcumuzdur. Bu gün respublikamız dünyanın möhkəm siyasi-iqtisadi, sosial dayaqlar üzərində duran, müstəqil siyaset yeritməyə qadir olan, davamlı innovativ inkişaf edən ölkələri sırasındadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunan düzgün və prespektivli inkişaf strategiyasını uğurla davam etdirən respublika rəhbərliyi Azərbaycanın dövlət müstəqilliyinin, əbədiliyinin, xalqın davamlı sosial rifahının, xoşbəxt gələcəyinin təmin olunmasını özünün əsas məqsədine çəvrlmişdir. Mehəz bunun nəticəsidir ki Azərbaycan bu gün dünya birliyində layiqli yer tutmağa dünyanın ən qabaqcıl ölkələri ilə bir sırada danışmağa qadir dövlətdir.

Müstəqilliyin bərpa edilməsinin ilk dövründə respublikamızın qarşılaşdığı çətin şərait, Ermənistanın beynəlxalq hüquq normallarına zidd olaraq ərazilərimizi işgal etməsi işgalçılıq mühərabəsi, səriştəsiz ölkə rəhbərliyinin yarımaz siyaseti Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi qarışında qoymuşdu. Bunun nəticəsində Azərbaycanın dildər güşələrindən olan Dağlıq Qarabağ və digər ərazilərimiz Ermənistan tərəfindən işgal olundu.

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi ölkədə vəziyyəti kökündən dəyişdi. Azərbaycanda baş verə biləcək vətəndaş mühərabəsinin qarşısı alındı. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Xalqın müdrik oğlu və təcrübəli siyasetçi Heydər Əliyev mahir dövlətçilik memarı kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formüləsini müəyyənleşdirərək nəyin, necə olmasını dəqiq cizgilerlə qururdu. Həzirki müasir Azərbaycan dövləti onun şah əsəridir. Ulu Öndərin həmin dövrə həyata keçirdiyi siyaset, müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində bu gün Azərbaycan müstəqil və yerləşdiyi regionda lider dövlətdir.

Hər bir sahədə aparılan İslahatlar respublikamızın çiçəklənməsinə, inkişaf yolunun daha da səmərəli olmasına təminat verir. Həyata keçirilən sosial yönümlü layihələr vətəndaşlarımızın rifahının davamlı surətdə yüksəlməsinə xidmət edir. Bu gün biz qətiyyətlə deyə bilərik ki, iste-

"Veteranlar bizim qızıl fondumuzdur"

Heydər Əliyev

nilən sahədə çalışan həmvətənlərimiz - müəllim, həkim, hərbiçi, hüquq-mühafizə orqanlarının əməkdaşları - bir sözlə hər bərəmiz respublikamızda həyata keçirilən siyaseti dəstəkləyirik və həmişə bu inkişaf kursu ilə irəliləməyə hazırlıq.

Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya, dayanıqlı iqtisadiyyata, zəngin resurslara malik qüdrətli respublikadır. Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan, düşmən

məsi, "tarixinə daş atanı gələcək topa tutar" prinsipinin gözlənilməsi sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılmışdır və az qala unudulmaqdə olan 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilmişdir. "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur", - deyən ulu öndər Heydər Əliyev



tapdağından azad etməyə hər an hazır olan hərbi qüvvələrimiz var. Orduımız yüksək peşəkarlıq səviyyəsinə malik kadrlarla təmin edilib, maddi-texniki təminatı müasir tələblərə cavab verir. Ən əsası isə hərbiçilərimizdə vətənpərvərlik, yüksək döyüş ruhu və qabiliyyəti vardır. Son dövrlərdə işğal olunmuş torpaqlarımızda həyata keçirdiyimiz uğurlu əməliyyatlar bütün deyilənlərin sübutudur. Bu əməliyyatlar Azərbaycan xalqının bir olduğunu və ordusunun qüdrətini sübut etdi.

Dövlətimizin həyata keçirdiyi uğurlu siyaset hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. Sosial yönümlü tədbirlerin bir hissəsi olan veteranlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılması daim gündəmdədir. Bu diqqət və qayğı siyasetinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də onun ən layiqli siyasi varisi, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərəkəflə qayğı ilə yanaşmışdır. Müstəqilliyimizin bərpasının ilk illərində veteranlara olan biganə münasibət hamiya məlumudur. Həmin vaxt rəhbərlikdə olan şəxslər hətta 9 May - Qələbə Günü ilə ləğv etmək fikrində idilər. Mehəz ümummilli liderimizin ədaləti uca tut-

yev mühərabə veteranlarını "xalqımızın qızıl fonu" adlandırmışdır. Mühərabə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlərin görülmesi, o cümlədən onlara dövlət hesabına mənzil və xüsusi nəqliyyat vasitəsinin verilməsi ümummilli liderin diqqət mərkəzində olmuşdur. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı "Veteranlar haqqında" Qanunda bu qayğı öz hüquqi



əsasını tapmışdır.

Ulu öndər Heydər Əliyev bu sahədəki siyasetini uğurla davam etdirən Prezident İlham Əliyev də İkinci Dünya Mühərabəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına yüksək həssaslıqla yanaşır. Hər il olduğu kimi bu il də Qələbə bayramı ərəfəsində 1941-1945-ci illər Büyük Vətən mühərabəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdə-

fəlik maddi yardım verilməsi, 1941-1945-ci illər Büyük Vətən mühərabəsində iştirak etmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqəüdünün artırılması, 1941-1945-ci illər Büyük Vətən mühərabəsi əlliyyənin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dövlət siyasetinin insan amilinə söyklənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti bariz nümunəsidir.

Hər il 9 may Qələbə yubileylərinin ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi xalqımızın qanlı savaşdakı əvəzedilməz rolunun göstəricisidir. Bu danılmaz faktdır ki, Büyük Vətən Mühərabəsi xalqımızın tarixinin bir parçasıdır. Bəşəriyyətin tarixində bu ən qorxunc mühərabəde Azərbaycan xalqı başqa xalqların nümayəndələri ilə ciyin-ciyinə döyüşmüş, əsl mərdlik, igidlik səhnəməsi yazmağı bacarmışdır. Böyük Vətən Mühərabəsində qələbənin əldə olunmasına Azərbaycan böyük töhfələr vermiş, 700 minə qədər azərbaycanlı cəbhəyə yollanmış, onların yarısı həyatını itmiş, böyük bir qismi mühərabə zədəsi ilə geri dönmüşdür. 130-a qədər həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Partizan hərəkatlarında Fransada, İtaliyada və di-

ger dövlətlərdə faşizmə qarşı mübarizə aparmış həmvətənlərimiz ən yüksək fəxri adlara təltif edilmişlər. Azərbaycan bu mühərabədə neft və neft məhsullarına olan tələbatın 80 faizini təmin edib, ölkədə müxtəlif təyinatlı məhsullar istehsal edərək faşizm üzərində qələbənin təminatçısı olmuşdur.

2015-ci il veteranlarının həyatında ən əlamətdar il kimi xatırlanacaqdır. Cünki Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev veteranları müasir standartlara canab verən yeni İnzibati bina ilə

ile təmin etmişdir. Binada hər bir şərait yaradılmışdır. Bu, bir daha onu sübut edir ki, Azərbaycan dövləti öz veteranlarına böyük qayğı və diqqət göstərir. Veteranlar yüksək mükafatlarla təltif olunur, onlara minik maşınları verilir. MDB məkanında veteranlara ən yüksək pul mükafatı da məhz Azərbaycanda verilir.

Prezident İlham Əliyev keçən il veteranlarla keçirdiyi görüşdə söylədiyi nitq hər bir veteran üçün qürurverici idi: "Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz və Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin siyaseti də məhz ondan ibarət idi ki, biz mühərabə veteranlarına daim diqqət göstərek".

Biz veteranlar, üzərimizdə düşən işin məsuliyyətini dərindən başa düşür, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində əlimizdən gələni əsirgəmirik. Azərbaycanın haqq səsiinin dünyaya çatdırılmasında, mənfur düşmənlərimizin xalqımıza qarşı tərəddikləri Xocalı soyqırımıñ beynəlxalq səviyyədə tanıdlamasında səyələ çalışırıq. Bütün dünya bilməlidir ki, biz mühərabə istəmirik, sülhün tərəfdarıyıq, ədalətin öz yerini tapmasını, torpaqlarımızın geri qaytarılmasını, doğma yurd-yuvalarından didərgin düşməş soydaşlarımızın öz ata-baba torpaqlarına qayıtmasını istəyirik. Lakin münaqışının danışıqlar yolu ilə həlli mümkün olmasa döyüşməyə Ali Baş Komandanımızın əmri ilə hər an hazırlıq. Buna inanır, bunun həyata keçirilməsi üçün əzmlə çalışırıq.

Mühərabənin hər çətinliyinə mərdliklə sinə gəmiş biz veteranlar, her zaman Möhtəram dövlət başçısının həyata keçirdiyi siyaseti dəstəkləyirik. Bu gün xalqımızın və həmçinin biz veteranların sosial problemlərinin həlli, təqəüd və müavinətlərinin artırılması, sosial yönümlü layihələrin həyata keçirilməsi istiqamətində gördüyü işlərə, o cümlədən coxsayılı üzvləri olan təşkilatımızın fəaliyyəti üçün yaradılan şəraitə, bize göstərilən dəstəyə görə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan möhtərem İlham Əliyevə öz dərin təşkürumuzu və minnətdarlığımizi bildiririk. Respublikamızın daha da qüdrətlənməsi istiqamətində gördüyü işlərdə ona yeni uğurlar arzulayırıq. Biz həmişə Sizinləyik!

**Dadaş RZAYEV,
e.o. general-major,
Respublika Veteranlar Təşkilatının sədri**



ALOVLU İLLƏRİN QƏHRƏMANLARI



Abdullayev Məmiş Şahbaz oğlu
Abdullayev Səməd Həmid oğlu
Allahverdiyev Müseyib Abdulla oğlu
Aslanov Həzi Əhəd oğlu
Bağırov Müseyib Bağır oğlu
Bayramov İsmayıł Xəlil oğlu
Bünyadov Ziya Musa oğlu
Cəbiyev Mirzə Ağamurad oğlu
Cəfərov Ağaşırın Ağaməmməd oğlu
Dadaşov Məhərrəm Əkbər oğlu
Əhmədov Cəmil Məhəmməd oğlu
Əkbərov Qəzənfər Qulam oğlu
Ələkbərov Mikayıł Məhəmməd oğlu
Əliyev Məstan Aslan oğlu
Əliyev Şəmsulla Feyzulla oğlu
Əsədov Gəray Lətif oğlu
Hüseynov Həbibulla Eynulla oğlu
Hüseynzadə Mehdi Hənifə oğlu
Kazımov Salahəddin Həsən oğlu
Quliyev Abbas Şahbaz oğlu
Quliyev Adil Hüseyn oğlu

Quliyev Mehdi Nadir oğlu
Məhərrəmov Məlik Məlik oğlu
Məhərrəmov Məmməd Əli oğlu
Məmmədov Məmməd Cəbrayıl oğlu
Məmmədov Əmi Ağa oğlu
Məmmədov Qafur Nəsir oğlu
Məmmədov Xəlil Məmməd oğlu
Məmmədov İsrafil Məhərrəm oğlu
Mirzəyev Bahəddin Şahvələd oğlu
Musayev Mərdan Məmməd oğlu
Mustafayev Bəkir Dursun oğlu
Mustafayev Xıdır Həsən oğlu
Piriyev Əlif Turxan oğlu
Rəfiyev Nəcəfqulu Rəcəbəli oğlu
Sadixov Yusif Mədet oğlu
Səfərov Fariz Məcid oğlu
Süleymanov İdris Həsən oğlu
Şükürov Şirin Ağabala oğlu
Verdiyev Əvəz Həsim oğlu
Vəliyev Mirzə Dövlət oğlu
Vəzirov Aslan Fərhad oğlu

Mirzə Ağamurad oğlu Cəbiyev

Mirzə Ağamurad oğlu Cəbiyev 1925-ci ilin fevralın 22-də Astara rayonun Hamoşam kəndində anadan olmuşdur. 1943-cü ilin fevralında könüllü olaraq cəbhəyə gedir və döyüş yolu Şimali qafqazdan başlayır. Özünü ilk gündən cəsur bir döyüşçü kimi göstərən Mirzə Cəbiyev 1943-cü ilin sentyabrın 23-də ilk dəfə Nevel şəhəri istiqamətindəki döyüşdə iştirak edir, böyük rəşadət göstərir. Hemin ilin dekabrın 19-da Qaroduk uğrunda döyüşdə göstərdiyi şücaətə görə gənc leytenant "İgidliyə görə" medalla təltif olunur.

Baqratın əməliyyatında leytenant Cəbiyev öz həyatını tehlükədə qoyaraq yaralı komandirini atəş altında düşmən mühəsiresindən çox qararaq ölüm-dən xilas edir. Bu igidliyə görə ikinci dərəcəli "Şöhrət" ordeninə layiq görülür. Bacarığını nəzərə alaraq, onu kiçik komandirləri hazırlayan



19 aprel 1945-ci il tərixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bununla da o, eyni zamanda "Sovet İttifaqı Qəhrəməm" adlı ən gənc azərbaycanlı kimi tarixə düşmüşdür.

Baş leytenant Mirzə Cəbiyev 1945-ci ilin aprelin 6-də Kenisberq şəhəri ətrafindakı döyüslərdə komandir olğunu bölmənin öndə kanalı keçərək 5 Fort üzət etmiş və qələbə bayraqım sancmışdır. Bu döyüşdə o şəxsən düşməndən 13 nəfər əsir götürmiş, döyüşdə yaralansa da, öz vəzifəsini qələbəyə qədər icra etmişdir.

Kenisberq (indiki Kaliningrad) şəhərində və Astarada adına küçə, Hamoşam kəndində isə ev müzeyi və büstü vardır.

Kəngərli tayfasından - I Kalbali xanın oğul varislərindən olan Abbas Şahbaz xan oğlu Quliyev 15 sentyabr 1916-ci ildə Babek rayonunun Şəkərabad kəndində anadan olub. Bir yaşından olarkən atasını itirən kiçik Abbası anası böyüdüb.

Müharibə başlayan zaman Abbas Quliyev də yüzlərlə igid oğlumuz kimi cəbhəyə yollanıb. Qərbi Dneprdən Visla çayına qədər döyüş yolu keçən Abbas Quliyev 1942-ci ildə Sumi (Ukrayna) topçuluq məktəbinə bitirib və topçu komandiri kimi döyüş yolunu davam etdirib.

Faşistlər 1942-ci ilin axırlarından etibarən sovet ordusunun başlığı zəfərli hücumu Dnepr sahilərində dayandırmış fikrində idilər. Lakin qəhrəman döyüşçülərin qarşısızlaşmaz hücumu nəticəsində düşmənlər Dneprin sahilərində qovuldular. Bu döyüşdə yüksək şücaəti ilə fərqlənən

Quliyev Abbas Şahbaz oğlu

lər sırasında Abbas Quliyev də var idi. Hükum zamanı onun komandirlik etdiyi topçu dəstəsi düşmənə sarsıcı zərbələr endirərək qəhrəmanlıq nümayiş etdirib.



Cəsur komandir Poltava torpağında misilsiz döyüş rəşadəti, dönməz iradəsi və hərbi bacarığı ilə şöhrət qazanıb. 1944-cü ilin avqustunda o, vacib bir hərbi tapşırığı yerine yetirir. Gecə iken Visla çayının sağ sahilinə keçərək mövqə tutur və üç gün fasilələrlə gedən qeyribərəbər döyüşdə so-

vet əsgərlərinin çayı maneəsiz keçib, düşməni darmadağın etmələri üçün əlverişli şərait yaradır. O, Poltava və Xarkov etrafında gedən döyüşlərdə də igidlilik və qəhrəmanlıq nümunəsi göstərir. Bütün bunlarla görə Abbas Quliyev I dərəcəli "Vətən mührəbəsi", "Aleksandr Nevski", "Qızıl Ulduz" və "Qırmızı Bayraq" orden və medalları ilə təltif edilir.

1945-ci ildə isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Abbas Quliyev "Sovet İttifaqı Qəhrəmanı" kimi yüksək ada layiq görülmüşdür. M.I.Kalinin Abbas Quliyevə Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanın "Qırmızı Ulduz"unu təqdim edərkən onun teatr işçisi olduğunu bilib etiraf edir ki, ilk dəfədir, belə bir peşə sahibinin bu cür yüksək ada layiq görüldüyüne şahidlik edir.

İkinci Dünya Müharibəsi zamanı Smolensk ətrafında döyüslərdə həlak olan azərbaycanlılar

İkinci Dünya Müharibəsi zamanı Smolensk ətrafında döyüslərdə həlak olan və indiyədək itkin düşmən hesab edilən azərbaycanlılarla bağlı yeni məlumatlar əldə etmişik.

Ümumrusiya Azərbaycanlıları Konqresi Moskva vilayəti üzrə regional şöbəsinin icraçı direktoru Şamil Tağıyevin verdiyi məlumatə əsasən bir sira sənədlər tapılıb ki, həmin sənədlərdə azərbaycanlı döyüşçülərin anadan olduğu yer, yaxın qohumları ilə bağlı qeydlər eks olunub. Bu məlumatlar bu adamların hazırda sağ qalan qohumlarına yardımçı olması üçün əvəzsiz sənədlərdir.

Ş. Tağıyev bildirir ki: Həmyerlilərimiz 1942-ci il 23-26 mart aralığında Smolensk vilayətinin Kuvşinovo-Pitomnik kəndi yaxınlığında gedən döyüslərdə həlak olublar. Bu hadisədən keçən 74 il ərzində onlar itkin düşməş sayılırlar: "Onlar haqqında indiyədək heç bir məlumat olmayıb. "Rubej" Axtarış Birliyinin sədri Aleksandr Tumanov mənə zəng edib bildirdi ki, yeni arxivlər əldə ediblər və orada xeyli azərbaycanlıların adı var.

Aleksandr Tumanovun bildirdiyinə görə, hazırda həmyerlilərimizin cəsədlərinin qalıqları adəbat səliqəylə toplanıb. Biz həmin qalıqları Azərbaycana da göndərə bilərik. Əgər bu adamların

yaxınları, qohumları sağdırlarsa, müraciət etsinlər. Düzdür, üstündə çox vaxt keçib, amma yenə də onların kimisə tapıla bilər". Tumanovun dediyinə görə, qohumları tapılmasa belə, 9 may Qələbə Günü ərəfəsində onlar qardaşlıq qəbiristanlığında dəfn ediləcəklər.



Biz, sizə həmin döyüşdə həlak olmuş həmyerlilərimizin siyahısını təqdim edirik. Siyahida döyüşünün adı, atasının adı və soyadıyla yanaşı, təvəllüdü və cəbhəyə hansı hərbi komissarlıqdan çağırılmasıyla bağlı qeydlər var. Onlardan kimsə sizin babanız, atanız, yaxın qohumunuz ola bilər.

Siyahi:

Sultanov Ağasuvər Xankişi oğlu, 1911, Şirvan şəhəri
İsayev Əşir Kərim oğlu, 1913, Şəki şəhəri
Əliyev Şükür, 1909, Şirvan şəhəri
Səfərov Məhəmməd Əli oğlu, 1908, Tərtər rayonu
Süleymanov Əhməd, 1907
Astanov Səməd, 1917, Tovuz rayonu
Mayilov Qurbani Xudaş oğlu 1915, Yardımlı rayonu
Mitayev Orucəli Orucəli oğlu 1907, Şirvan şəhəri
Məmmədov Süleyman Müslüm oğlu, 1908, Tovuz rayonu
Abiyev Həbibəli Qadjamoviç, 1913, Qusar rayonu
Səfərov Əliqulu, 1909, Şirvan şəhəri
İzbəyov İbad, 1920
Mustafayev Əli, 1914, Salyan rayonu
Cabbarov Salah Abdul oğlu, 1920, Zəngilan rayonu
Quliyev Ələkbər, 1905, Ağdam rayonu
Bəşirov Asən, 1909, Şirvan şəhəri
Qədimov Qalib, Musa oğlu, 1915, Şəki
Ağəmmədov Həsən Haqverdi oğlu, 1916, Qax rayonu
Quliyev Süleyman Məzi oğlu, 1902
Quliyev Sərhəd, Şirvan şəhəri
Vəliyev Mehrali Ağabala oğlu, 1905, Şəki şəhəri

Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lenkeran şəhərində anadan olmuşdur. 1924-1930-cu illərdə Bakı və Leningrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə oranı bitirdikdən sonra Leningrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vəzvə komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gece alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə **Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi**. O öz döyüşçüləri ilə Donbas ətrafında düşmenin şiddətli hücumlarını düz beş ay dəfə etdi, onu ağır tələfata uğradı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə **Qırmızı Ulduz** ordeninə layiq görüldü. Xarkov və Leningrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa-vuruşa 40 km-dən

Əbədiyyaşar qəhrəman

artıq yol gedib Stalinqrad-Salsk dəmir yolu tutub almanını Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdirilər. Tanklar düşmənin xeyli qüvvəsini ve texnikasını sıradan çıxardı.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərilər. Düşmənin 30 eks-hücumunu dəfə etdirilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdır. Bu döyüşdə göstərdiyi şücaətə görə **H. Aslanov** 1942-ci il 22 dekabrdə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birlilik təhsil programını 3 aya məniməsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axır-

rında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücumda keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirildilər. Aslanovun briqadası iyunun 24-dən

Aslanovun briqadası başqa ordu hissələri ilə birləşdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkçə 1944-cü ilin həcum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır.



iyunun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qırmızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü.

1944-cü il avqustun 1-də

Böyük Vətən müharibəsinin ilk günlerində döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındaki vuruşmalarda (1941) göstərdiyi igidiyyə və komandanlığın tapşırığını ləyaqətlə yerine yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. O, 55-ci elahiddə tank

Jidliyi ilə hər kəsi heyran qoyan Cəbrayılov

Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adalarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir.

Böyük Vətən Mühərbi baslanmasından başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomissk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq



Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyəsinə, texniki xidmət sahəsinə təyin olunur.

1942-ci ilin aprelinde Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinkı-Lozovaya-İzym rayonu ətrafindəki döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır.

1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. Həmin dövrde 350-ci polk Şimali Donets çayının sahilində, İzym çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür,

Fransız稀士 Cəbrayılov gazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığında Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idil.

1943-cü ildə həbsxana komendantının qulluqçu-su madam Jannanın köməyi ile fransız vətənpər-

əverləri almanın diqqəti ni yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiye gətirirler.

Fransız稀士 Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olmuşdur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız usağı xilas edən zaman,

yaranmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunmuşdur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürülmüşdür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil vermişdir. O, körpüləri sıradan çıxarırlar, alman anbarlarını və faşist zabitlerinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır.

Müvəffəqiyyətəle aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır. 1946-cı ildə Əhmədiyyə və vətənə qayıdır. 1947-ci ildə Sürəyya xanımıla ailə qurur.

Əhmədiyyə Cəbrayılov 1994-cü ildə Şəkide yol qəzası zamanı həlak olur. O, Oxud kənd qəbiristanlığında dəfn olunur.

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kəberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Duma Gizli Ordusuna keçirir, Əhmədiyyə bu dəstənin Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. İşgalçi alman həkimiyət orqanları onun başına 10 min alman mərkəsi mükafat təyin etmişdilər.

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kəberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Duma Gizli Ordusuna keçirir, Əhmədiyyə bu dəstənin Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. İşgalçi alman həkimiyət orqanları onun başına 10 min alman mərkəsi mükafat təyin etmişdilər.

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kəberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Duma Gizli Ordusuna keçirir, Əhmədiyyə bu dəstənin Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. İşgalçi alman həkimiyət orqanları onun başına 10 min alman mərkəsi mükafat təyin etmişdilər.

20 avqustda azad edil-

1943-cü ildə sonlarında Mehdi, bir dəstə azerbaycanlı əsir ilə faşist əsəratindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qوشdu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarşıq italyan-yugoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsinə yaradılmışdı. Mehdi hitlerçi zabit forması ve yoxsul kəndlilə libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazımlı olan kəşfiyyat xəbərlərini toplayır. Faşistlər kino-filmində baxarken Mixaylo öz cəsur kəşfiyyatçı dəstəsi ilə birləşdirilər. Opçina kinoteatrının binasını partlatmışdır. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralan-

Mehdi Hənife oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş, 1936-ci ildə oranı bitirmişdir. 1937-ci ildə Leningradda



Soldan birinci Mehdi Hüseynzadədir

(indiki Sankt-Peterburq) Xarici Dillər Institutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdır, Azərbaycan Dövlət Pedaqoji Institutunda öz təhsilini davam etdirmiştir.

Böyük Vətən Mühərbi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi Qızıl Orduya çağrılır, 1942-ci ildə Tbilisi hərbi piyada məktəbinə bitirdikdən sonra cəbhəyə yollanmışdır. Minomyot tağıminin komandiri kimi Stalinqrad döyüşündə iştirak etmiş, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındaki qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşmüşdür. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməci kurslarında iştirak etmiş və alman dilini öyrənmişdir.

1943-cü ildə sonlarında Mehdi, bir dəstə azerbaycanlı əsir ilə faşist əsəratindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qوشdu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarşıq italyan-yugoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsinə yaradılmışdı. Mehdi hitlerçi zabit forması ve yoxsul kəndlilə libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazımlı olan kəşfiyyat xəbərlərini toplayır. Faşistlər kino-filmində baxarken Mixaylo öz cəsur kəşfiyyatçı dəstəsi ilə birləşdirilər. Opçina kinoteatrının binasını partlatmışdır. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralan-

polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir.

Hezi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermek haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılımışdır ki, cəbhə komandanlığının döyük tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir.

1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belarusun, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusi ferqlənmişdi. Ele həmin ildə general-major H. Aslanov Belarusiya cəbhəsindəki şücaətnə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ. Baqramyan buna maneəcilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H. Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Ölməz Partizan

mışdı. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun neticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. **Mixaylo**, faşistlər xidmət edən "Il Pikkolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinle dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.

Mixaylonun qəhrəmanlığı bununla bitmir. O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomasını partlatmışdır. Şimali İtaliyanın Udinese səhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarmışdır. Yeni qərargahın göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında tekbaşına faşist təyyarə meydənindən gelib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağlıdı.

1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birleşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlmİŞdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. İgid partizan çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəberi bütün Adriatik sahilinə yayılmışdı. Çepovanı kəndində qəhrəmanın başdaşı üzərində aşağıdakı sözler hekk olunmuşdur: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizim Mehdi. Azadlıq naməni göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən Mühərbi əsəratindən qarşı məbarizədə göstərdiyi qəhrəmanlıq görə Mehdi Hənife oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.



“Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi” Heydər Əliyev

Böyük Vətən müharibəsində Azərbaycan xalqı misilsiz qəhrəmanlıqlar göstərmiş, azərbaycanlı adını yüksək tutmuşlar. İgid oğul və qızlarımız könüllü olaraq öz cəbhəyə yollanır, faşizm üzərində qələbə üçün hər bir çətinliklərə sine gəlməyi bacarmışdır. Mühəribənin ilk aylarında təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazılımışdı. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan ordu sıralarına 640 min nəfər səfərbər edilib cəbhəyə göndərilmişdi. Onların 300 mindən çoxu qələbə uğrunda canından keçmişdi. 130 nəfər Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdü. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdu. 170 min nəfər Azərbaycan əsgər və zabiti orden ve medallar almışdı.

Azərbaycan həm birbaşa döyüş meydanında vuruşur, həm arxa cəbhədə işləyir, çalışır, əmək qələbeləri qazanır. Cəbhəyə göndərilən Bakı neftinin əhəmiyyətinin isə qiyməti, misli-bərabəri yox idi. Marşal Georgi Jukov deyirdi ki, Bakı neftçiləri cəbhəyə və ölkəyə, vətənimizin müdafiəsinə, düşmən üzərində qələbəyə kifayət qədər yüksək keyfiyyəti yanaq vermişlər.

Mühəribə Azərbaycandan uzaqlarda, SSRİ-nin şimal-qərb regionlarından başlansa da, dünya ağalığına can atan Hitlerin əsas məqsədlərindən biri neft Bakısını ələ keçirmək idi. Faşistlər Qafqaza hücumu başlayanda feldmarşal Manşteyn demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, mühəribəni uduzacağıq”.

Faşistlər Bakını tuta bilmədilər. Çünkü Hitlerin bu mənfur planının puç olması üçün Azərbaycan bütün varlığı ilə çalışdı, vuruşdu, mübarizə

apardı. Tanınmış həmyerlimiz Nikolay Baybakovun dediyi kimi: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-ci illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”.

O illərdə Azərbaycanın bütün iqtisadiyyatı mühəribənin tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluq-



çular üçün iş günü 11-12 saatə qədər uzadılmışdı, məzuniyyətlər leğv edilmişdi. Ərzaq və çoxişlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olunurdu. Cəbhələrdə döyüşən əsgərlərin yerini istehsalatda qadınlar və yeniyetmələr, hətta qocalar tutmuşdular. Mühəribənin ilk ilində təkcə neft sənayesində işləmeye 11 min qadın gelmişdi.

Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. O zaman SSRİ-nin əsas duru yanaq - neft bazası olan Bakının rolü xeyli artmışdı. Belə ki, mühəribə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 80-90 faizini verirdi. Motorlu hərbi texnika, demək olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. Başqa sözlə, 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Ümumiyyətlə, bu şəhər döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda “Katyuşa” raket, “Şpakin” pulemyotu istehsal edilirdi. “Yak-3” qırıcı təyya-

rələri yiğilirdi. Burada 130-dan çox silah və onların hissələri hazırlanırdı.

Marşal Andrey Qreçko yazmışdı: “Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gelirdi”.

O dövrde SSRİ-nin yüksək oktanlı benzine böyük ehtiyacı vardı. Bu cür benzин hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göye qalxma müddətini azaldır. Azərbaycanın məşhur kimyaçı alimi Yusif Məmmədəliyevin tədqiqatları sayesində qısa müddətə belə yüksək oktanlı benzin alındı. Təsadüfi deyil ki, azərbaycanlı alim SSRİ Dövlət mükafatı aldı və onun adı döyüş maşınları və mühərrikləri icad edən İlyuşin, Yakovlev, Lavoçkin, Mikulinle yanaşı çəkildi.

Marşal Konstantin Rokossovski demişdi: “Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır”.

Neft mədənləri əsl cəbhəyə çevril-



mışdı. Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər. “Pravda” qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki “Azərbaycan bu gün” adlı məqəlesində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxoçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların

fədakarlığından bəhs edirdi.

Azərbaycan neftçiləri təkcə əmək meydanında hünər göstərməklə kifayətlənmirdilər. Onların qələbi bütün ölkə ilə birlikdə döyüñürdü. Məsələn, Leninqrad (indi Sankt-Peterburq) blokadasında qalan insanlara yazırdılar ki, Azərbaycan neftçiləri daim sizinlədir.

Azərbaycan xalqının mühəribə ilərindəki fədakarlığından danışarkən ümummilli lider Heydər Əliyev demişdir: “Bugünkü və gelecek tarix Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidmətlərini, rolunu unutmamalıdır. Bir daha təkrar edirəm, bizim mətin insanımız, neft sənayesində çalışan və tarixi xidmətlər göstərərək cəbhəni yanaqla təmin edən neftçilər hər cür şərəfə layiqdirler”.

O illərdə Azərbaycan neftçiləri çətin şəraitdə işləyirdilər. Bununla belə, neft hasilatını əvvəlki illərə nisbəten qat-qat artırmağa nail olmuşdu. Mühəribənin təkcə birinci ilində Bakı ölkəyə 23,5 milyon ton neft və 2,6 milyon kubmetr təbii qaz vermişdi. Bakı mədənlərində o vaxtadək belə göstəricilərə nail olunmamışdı.

Mühəribənin həllədici mərhəlesi olan 1942-ci ilde Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həşterxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.

Ulu öndər 2003-cü il fevralın 25-de “Şərqi-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda Vaşinqtonda keçirilən beynəlxalq konfransdakı nitqində demişdi: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, ikinci Dünya müharibəsində SSRİ-nin Ingiltərə və Amerika koalisiyası ilə birlikdə alman faşizmına qalib gəlməsi mümkün olmazdı”.

77-ci milli atıcı diviziya

Azərbaycanın 77-ci milli atıcı diviziyası Böyük Vətən müharibəsinə 1941-ci ilin dekabrında 51-ci ordunun tərkibində Kerç-Feodosiya desant əməliyyatı ilə başladı. Diviziya Kerç, Taman, Novorossiysk, Mozdok, Mineralni vodi uğrunda gedən döyüslərdə ferqlişmiş, Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlıqla görə Suvorov ordeni ilə təltif edilmiş-

məndən azad edildikdən sonra döyüslərdən fəal iştirak edən 77-ci diviziyyaya “Simferopol diviziyası” fəxri adı verildi. Bütövlükdə Krimin azad edilməsinə görə diviziyanın 3140 əsgər və zabiti orden və medallara layiq görüldülər. Həmin əməliyyatlarda 77-ci milli diviziyanın rabitə batalyonunun komandiri kapitan İsmayılov İbrahimov xüsusi fərqləndi.

77-ci diviziya 1944-cü ilin iyul ayından başlayaraq Pri-

Diviziyalarımız

baycan milli diviziyası döyüş əməliyyatlarına Krimdən başlamış və 11000 kilometre yaxın məsafəni qədər edərək, mühəribəni Berlində qurtarmışdı. Diviziyanın döyüş yollarında Heybət Heybətov, Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Məmmədəliyev, Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov kimi generalar yetmişmiş və onların hər biri böyük sərkərdəlik məhərəti göstərmişlər.

223-cü milli atıcı diviziya

223-cü milli atıcı diviziyanın döyüş yolu 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, Ukrayna və Moldaviyadan, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuş və mayın 12-də Çeski Budvitse şəhərində Amerika ordusunun hərbi hissələri ilə görüşmüştü. Diviziyanın əsgər və zabitlərindən 3483 nəfər orden və medalıllarla təltif edilmişdi.

1942-ci ilin fevral ayından 1943-cü ilin iyun ayına qədər

Heybət Heybətov 223-cü diviziyanın komandiri olmuşdu. Onun komandanlığının altında diviziya Mozdokdan Millerova şəhərinə qədər döyüş yolu keçmişdi.

General Heybət Heybətov mühəribə illərində general rütbəsi almış Həzi Aslanov və Yaqub Quliyev ilə yanaşı üçüncü azərbaycanlı generaldır. Mühəribə illərində həmin diviziyada komandan olmuş 6 nəfərin arasında general Heybət Heybətovun 17 ay komandirlilik fəaliyyəti daha zəngindir. Diviziyanın bütün alayları: 1037-ci alay Suvorov ordeninə, 1039-cu alay Kutuzov ordeninə, 1041-ci alay Suvorov və Kutuzov ordenlərinə, 818-ci alay Boqdan Xmelitski ordeninə layiq görülmüşdü. Diviziyanın döyüşçülərindən 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

402-ci milli atıcı diviziya

Tərkibi 90% azərbaycanlılardan ibarət olan 402-ci milli atıcı diviziya 44-cü ordu tərkibində Şimali Qafqazda Terek çayının sağ sahilində Qrozni-Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu döyüşlərdə fərqlişmişdi. Həmin döyüslərdə



di. Sevastopolun azad edilməsi uğrunda Sapun-qaradandan başlanan döyüslər 10 gün davam etdi, qələbə bayrağını 1943-cü ilin 7 mayında serjant Əbdüləziz Qurbanov sancıdı. Simferopol şəhəri düş-

baltıkada və Rusiyada gedən döyüslərdə fəal iştirak etdiyinə görə, onun yüzlərə əsgər və zabiti orden və medallarla təltif edildi, 8 döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Ümumilikdə 77-ci Simferopol dağ-atıcı Azə-



833-cü alayın komandiri major Akim Abbasov və 840-ci alayın döyüşçüləri qəhrəmanlıq nümunələri göstərmişdilər. 1944-ci ilin əvvəlinde 402-ci milli diviziyanın sırası heyətinin 75%-i, komanda heyətinin 50%-i azərbaycanlılardan ibarət idi. Komanda heyətinin milli tərkibini gücləndirmək məqsədilə diviziyyaya respublikadan azərbaycanlı hazırlıqlı və təcrübəli komandirlər heyəti göndərildi. Diviziyyada siyasi tərbiyə işlərinə respublikadan 300 nəfərdən çox partiya işçisi göndərilmişdi. Görkəmlili yaradıcı ziyanlılardan Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Bülbül, Niyazi Hacıbəyov, Mustafa Topçubaşov, Heydər Hüseyinov və digərləri dəfələrlə həmin diviziyada olmuşlar.

416-ci Taqanroq diviziyanının döyüşçüleri tərəfindən Taqanroq şəhərinin azad edilməsi münasibətilə Rostov vilayətinin zəhmətkeşləri adından Azərbaycan xalqına minnətdarlıq məktubu



"Rostov vilayətinin və Taqanroq şəhərinin alman faşist işgalçalarından azad edil-

məsi uğrunda döyüşlərdə azərbaycanlılardan ibarət 416-ci atıcı diviziyanı fəqlənmişdir.

Don kazakları və Rostov vilayətinin bütün zəhmətkeşləri Qızıl Ordu üçün işidəşəkər, casur, mərd, partiya və sovet hökumətinə hədsiz sədəqət bəşəyən döyüşçülər yetirmiş Azərbaycan xalqına səmimi təsəkkürlərini bildirirler.

Taqanroq yaxınlığında hitlerçi quturları darmadazın edən Azərbaycan oğul-

ları bildirdilər ki, özərinin sevimi Bəksi şəhərini, özərinin doğma kənd və ocaqlarını qəhvəyi vəbadan goruyurdular.

Sübhə yoxdur ki, 416-ci Taqanroq diviziyanı vətənimizin şərəfi, azadlığı, istiqətliyəti uğrunda bundan sonra daha yaxşı çarpışacaqlar.

Bütün torpaglarmızın alman zırzibindən temizlənəcəyi gün uzun deyildir.

Yaşasın Sovet İttifaqı xalqlarının sarsılmaz dostluğu!

Yaşasın qəhrəman Qızıl Ordu!

Yaşasın Sovet Azərbaycanı!

Rostov Vilayət Zəhmətkeş Deputat-

ları Soveti İcraiyyə Komitəsinin sədri Kipriyenko.

ÜİK (B) Rostov Vilayət Komitəsinin katibi Dvinski.

15 sentyabr 1943-cü il."



416-ci Taqanroq diviziyanı Ucar da formalaşdı və Berlinədək şərəfli döyüş yolu keçdi

1941-1945-ci illər müharibəsi xalqımızın qəhrəmanlıq tarixinin ayrılmaz bir hissəsidir. Bu müharibə özünün miqyası, dağdıcı döyüş potensialı və gətirdiyi fəlakətlərlə bəşəriyyətin mövcud olduğu tarix ərzində baş verən bütün müharibələri kölgədə qoymuşdur. Bu müharibədə Azərbaycan xalqının oğulları başqa xalqların nümayəndələri ilə çiçinçiyinə vuruşaraq misilsiz igidlik nümunələri göstərmüş, azğın düşmən i

üstün cəhətlərini də şübhə altına almağa cəhdələr göstərilirdi. Belə bir şəraitdə o vaxtkı Azərbaycan hökuməti, keçmiş Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov Ali Baş komandan Staline müraciət edərək azərbaycanlılardan ibarət xüsusi diviziyanın yaradılması zərurətini onun diqqətinə çatdırıldı və şəxsi səyləri ilə buna nail ola bildi. Hələ 1941-ci ilin avqustunda, müharibənin ilk aylarında Azərbaycan diviziyanının yaradılmasına başlandı. Bu diviziyanın müxtəlif vaxtlarda ilk komandirləri T.Ə.Əliyarbəyov, X.M.Zeynalov və başqaları olmuşlar. Bu diviziya sonralar 416-ci diviziya ilə birləşmişdir.

Diviziyanın formalasması 1942-ci ilin mart ayından sentyabr ayına kimi indiki Nizami adına şəhər 3 nömrəli tam orta məktəbində davam etmişdir. 1941-ci ilin noyabr-dekabr aylarında bu diviziyanın tərkibinə 402-ci Azərbaycan diviziyası da qatılmışdır. Diviziyanın qərargahı şəhər 4 nömrəli orta məktəb i



köhnə binasında yerləşirdi.

Məktəbin yaxınlığında keçmiş Nərimanov küçəsinin sağ tərəfindəki iki mərtəbəli köhnə poçt binasının aşağı mərtəbəsində 416-ci Milli Diviziyanın əsgərlərinin yeməkhanası olmuşdur. Həmin binanın üst hissəsində diviziyanın hava hücumundan müdafiə

qarıq" adı verildi və bundan sonra 416-ci Azərbaycan Milli Diviziyanı Taqanroq diviziyanı adlandırıldı.

Həmin əlamətdar gün Moskva şəhərində məşhur Taqanroq diviziyanı şərəfinə xatirə obeliski qoyulmuşdur.

Bu diviziya 2 atıcı polk, topçu polku, minatan və tank vuran qırıcı diviziya, topçu və qərarğah batareyası, tibb-santalar batalyonundan komplekləşdirilmişdi.

Azərbaycan rəhbərliyi bu diviziyanın həmişə lazımi köməklik göstərmişdir. Diviziyanın 1942-ci ilin yayında 800 nəfərdən çox kommunist və 100 nəfərdən çox komsomolçu var idi. Azərbaycan dilində "Qızıl əsgər" ordu qəzeti nəşr edilirdi. 1942-ci ilin mayında diviziyanın tətənəli andiçmə mərasimi keçirildi və döyüşçülər and içib birbaşa cəbhəyə yollandılar. Həmin ilin iyununda diviziya məşhur 44-cü ordunun tərkibinə daxil oldu. Qoşun Dağıstan MSSR-də yerləşirdi və Şimali Qafqazda mövqə tutdu.

1942-ci ilin sentyabr ayının axırlarında isə döyüş xəttinə yaxın ərazilərə gətirildi və Şimali Qafqazda, Mozdok rayonunda müdafiə mövqeyi tataraq əks hücumlarda iştirak etdi. 1943-cü ilin yanvar-fevral aylarında Mozdok, Stavropol, Armavir, Azov dənizi sahiləri uğrunda gedən döyüşlərdə və həmin ərazilərin düşməndən geri alınmasında yaxın dan iştirak etmişdir.

1943-cü ilin yayında və payızında diviziyanın 6 döyüşçüsünə Sovet ittifaqı Qəhrəmanı adı verilmişdir. Başqa döyüşlərdəki qəhrəmanlıqlarına görə diviziyanın 1366-ci atıcı polku Qırmızı Bayraq, 1095-ci polku 3-cü dərəcəli Suvorov, 444-cü əlahiddə sanitər batalyonu Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir.

Diviziya faşist qaragüruhunun qanlı yuvası olan - Berlinin alınmasında da fəal iştirak etmiş və onun üzərinə ilk qırmızı bayraq sancmışdır.

Diviziya Qafqazdan Berlinədək təxminən 2500 kilometr məsafədə şərəfli döyüş yolu keçərək düşmənin 25 minə yaxın əsgər və zabitini məhv etmiş, 1474 nəfər əsir götürmiş, çoxlu döyüş texnikasını məhv etmişdir.

416-ci Taqanroq diviziyanının ilk ucarlı veterənləri Hüseynov Cəlil Hüseyn oğlu, Həsənov

Məmmədsaleh Həsən oğlu, Babayev Məhəmmədəli Mustafa oğlu, Hacıyev Əlibala Abdulla oğlu, Məmmədov



Əlisə Süleyman oğlu, Mirzəliyev Səlim Ağasəf oğlu, Mehdiyev Əhəd Qasim oğlu, Qasimov Abdulla Dadaş oğlu, Vəliyev Ağasəf Vəli oğlu və başqaları olmuşlar. Ümumiyyətlə, diviziyanın 17 nəfər ucarlı veterani olmuşdur.

1982-ci il fevralın 17-də Ucar şəhər 3 nömrəli orta məktəbində məşhur 416-ci Taqanroq diviziyanının 40 illiyi tətənəli şəkildə qeyd



edil - misdir. Bundan əlavə məktəbdə diviziyanın keçdiyi döyüş yolu və qəhrəmanlıqlığına aid bir çox qiymətli məktublar və eksponatlar toplanmışdır.

Baki şəhər sakini, Böyük Vətən müharibəsinin iştirakçısı ehtiyatda olan kapitan Məhəmməd Məmmədov 1984-cü ilde xatirə rəy kitabına belə yazıb: "Şəhər 3 nömrəli orta məktəbində 1982-ci ildə yaradılmış 416-ci diviziyanın xatirə ansamblı diqqətəlayiqdir. Bu, gələcək nəslə yadigarıdır. Məktəbin pedagoji, şagird kollektivi bu xatirəni həmişə əziz tuturlar."



Tofiq Yaqub oğlu Ağahüseynov



Hücumundan Müdafiə polkuna komandirlik edir, 1964-cü ilin sonlarında Volqoqrada göndərilir və diviziya komandiri kimi orada çalışır. 1968-ci ildə general-major rütbəsi alır. 1969-cu ilden Rostovda korpus komandiri təyin edilir.

1972-ci ildə general-leytenant rütbəsi alır və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilir. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvələ edilir.

O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Tofiq Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvələ etdirilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalasdırılmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Seyfulla Abdulla oğlu Baxışov

Baxışov Seyfulla Abdulla oğlu 19 iyun 1925-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1943-cü ildə hə-




bi xidmətə çağrılır, oradan Hərbi məktəbə göndərilir və ona çavuş rütbəsi verilir. Hərbi təhsilini başa vurub 840-ci atıcı artilleriya alayına göndərilmiş və orada böyük komandiri vəzifəsinə təyin edilmişdir. Qafqazda, Rusiyada, Ukraynada bir sıra hərbi əməliyyatlarda, Moskva, Sevastopol kimi şəhərlərin müdafiəsində iştirak etmişdir. Mühərribədən sonra 1948-ci ilə qədər Sovetlər Birliyinin ordu sıralarında qulluq edir. Daha sonra neft sahəsində fəaliyyət göstərmişdir. Aktiv iş fəaliyyətinə görə onu partiya təşkilatının sədri təyin edirlər. Bir müddət sonra Suraxanı rayonu üzrə millet vəkili seçilir. O, müxtəlif orden və medallara layiq görülmüşdür. Hal-hazırda Suraxanı rayonu Veteranlar Təşkilatının sədrindir.

Müseyib Hənifə oğlu Süleymanov

Müseyib Hənifə oğlu Süleymanov 1922-ci il avgustun 14-də Salyan şəhərində anadan olmuşdur.

1942-ci ildə cəbhəyə getmiş, Almaver şəhərində minamiyotçuluq sahəsində təlim keçmişdir. Döyüş yolu əvvəl Stalinqrad şəhərindən başlamışdır. Daha sonra Kiyev, Rostov, Mazdok uğrunda gedən döyüşerdə döymüşdür. Döyüslərin son günündə Berlin şəhərində əsir düşmüşdür. Əsirlikdə Nadya adlı Alman qadının (tibb bacısı) köməkliyi ilə qaza bildmişdir. Döyüslərdə bir neçə medallarla təltif olunmuşdur.



Məmmədnəbi Şükür oğlu Nəcəfov



Məmmədnəbi Şükür oğlu Nəcəfov, 01.04.1922-ci il tarixdə Azərbaycan Respublikasının Quba şəhərində anadan olmuşdur. 1928 - 1935-ci illərdə Quba şəhər 7 illik məktəbində, 1938-1940-ci illərdə Bakı şəhərində "Kaspıy-Tanker" dənizçilik peşə məktəbində təhsil almışdır. 1940-1941-ci illərdə gəmide mühərrikçi işləmişdir. Büyük Vətən Mühəribəsi başlandıqdan sonra, 1942-ci ilin yanvar ayında Orduya çağırılmış və 1944-cü ilin aprel ayında Moskva şəhərinin müdafiəsində iştirak et-

mişdir. 1944-cü ilin may ayında Belorusiyanın Nevel şəhərinə 3-cü Belarus Cəbhəsinin tərkibindəki motoatıcı alaya göndərmiş, əl pulemyotu atıcı kimi, kiçik çavuş rütbəsində Polşa, Litva, Şərqi Prussiya cəbhələrində döyüşlərdə və Keniqzberqin alınmasında iştirak etmişdir. 1946-ci ilin sonunadək Litvada, 1947-1948-ci illərdə isə Şərqi Prussiyada Dövlət Sərhədlərinin mühafizəsində iştirak etmişdir.

Kenisberqin alınmasına görə medal və 2-ci dərəcəli Vətən Mühəribəsi Ordəni daxil olmaqla, 15-dək müxtəlif orden və medallarla təltif edilmişdir. 1949-cu ildə Sovet Ordusundan təxis olunaraq Azərbaycana qayıtmış və Quba rayonunun meyvə tüllyi sovxozungunda əmək fəaliyyətinə başlamışdır. 1982-ci ildən təqaüddədir. General Həzi Aslanovun xatirəsinə həsr olunmuş 9 may tədbirlərində və Müdafiə Nazirləri ilə görüşlərdə dəfələrlə iştirak etmişdir. Üç oğlu, üç qızı, 13 nəvəsi, 21 nəticəsi vardır.

Sadəddin Mehə oğlu Rəsulov

Sadəddin Mehə oğlu Rəsulov 1923-cü ildə Qəbələ rayonunun Mıxıqovaq kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Agdaş texnikomuna daxil olmuş, Mühəribəyə getməmişdən əvvəl bir il rus dili müəllimi kimi fəaliyyət göstərmişdir.

1941-1945-ci illərdə Rusiyanın Orlov vilayətinin Livni şəhərinə aparılmış və orada əsgərlərə təlim keçdiqdən sonra mühəribəyə göndərmişdir. Latviya, Litva, Orlov, Kursk şəhərlərində olan hərbi əməliyyatlarda iştirak etmişdir. Mühəribədə snayperçi olmuş və ayağından yaralanmışdır. Mühəribə ilə bağlı çox xatireləri var. Ona en pis təsir edən isə mühəribənin çox ağır keçdiyindən, her tərəfdə açlıq hökm sürdüyündə qardaşının mühəribə zamanı açılıqdan öldürüldür. Mühəribədən qayıtdıqdan sonra öz pedaqoji fəaliyyətini davam etdirmişdir. Daha sonra isə öz kollegası - ədəbiyyat fənnini tədris edən Rəsulova Güllü ilə ailə həyatı qurmuş və 5 övladları dünyaya gəlmışdır. May ayında 93 yaşı tamam olacaq. O, böyük həyəcanla may ayını və xüsüsilə də Qələbə gününü gözlə-

yir. Nəveləri onu çox sevir, onlardan biri ona ad günü üçün şeir yazır:

*El qadrimi öz canından aziz bilən,
Bayraqını vicdanından təmiz bilən,
Vətən torpağının qara bagrında,
Həq nə düşünmədən ölmək istəyən bir
veteran tənqiyram.*

*Zaman-zaman fikrə dələn,
Gözlərində mühəribə həkk olunan,
Kəmisiyi fəxarlı yada sadan,
Babam kimi bir veteran tənqiyram.*

Barat Cahangir oğlu Orucov

Barat Cahangir oğlu Orucov 1991-ci ildə anadan olmuşdur. Fizuli rayonunun Gecəgözlü kəndindən 1993-cü ilin noyabr ayında Belarusun Bovrovski şəhərinə əsgər getmişdir. 1940-ci ilin yazında Moldovanın Çernavitsa şəhərinin azadlığında iştirak edib. Sonra Ukraynaya qayıdır, orada bir xeyli qaldıqdan sonra Polşanın Stanislav şəhərinə göndərilib. Bir müddət sonra 1941-ci ilin iyul ayının 22-də Böyük Vətən mühəribəsi başlayır, Mühəribə dövrü Kiyev şəhərinin ərazisində olur. 1942-ci ildə əsir düşür. Holəm lagerində olub 1 il dən sonra 3-4 nəfərlə Polşaya qaçmağı bacarır və orada partizan dəstəsinə qoşulur. Bir müddət sonra isə Sovet ordusuna qo-

şulur və axıra qədər də əsgər olur. Mühəribə bitdiqdən sonra xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunmuşdur. Hal-hazırda da icra hakimiyəti və Veterenlər Təşkilatının birlikdə keçirdikləri tədbirlərdə iştirak edir.





Ulduz Kəngərli Böyük Vətən mühəribəsi iştirakçısı, əmək veterani, texniki elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsüdür.

Ulduz Kəngərli 1924-cü ildə İrəvan şəhərində anadan olmuş, ilk təhsilini Qərbi Azərbaycanın İrəvan şəhərində almışdır. 1941-ci ildə, Böyük Vətən mühəribəsinin başlığı dövründə, 17 yaşında 9-cu sinifi əla qiyamətlərlə bitirmişdir. Daha sonra, hərbi komissarlıq müraciət edərək, onu Leninqrad cəbhəsində vuruşan qardaşı Nurəddin Kəngərlinskini olduğu hərbi hissəyə göndərilməsini xahiş edir. Lakin 17 yaşı olduğu üçün geri qaytarılır və təhsilini davam etdirmək üçün onu, İrəvanda yeni yaradıl-

Ulduz Səttar oğlu Kəngərli

mış artilleriya məktəbine göndərirlər.

Orta səviyyəli artilleriya məktəbini bitirdikdən və 18 yaşı tamam olduqdan sonra, Tbilisi'deki mühüm artilleriya zabitlik məktəblərini bitirərək artilleriya zabiti kimi 3-cü Ukrayna cəbhəsində döyüşən, Baş Komandanlığın təbeçiliyindəki, 9-cu qırıcı artilleriya briqadasının tərkibində olan 1172-ci qvardiyaçı, Budapeşt adına alayda əvvəlcə vzvod komandiri, sonralar isə batareya komandirini əvəz edərək, zabit vəzifəsində xidmət etmişdir.

Bir sıra döyüslərdə feal iştirak etmiş, Macarıstanda, Balatonda, Sekeşvehervar şəhəri uğrundakı döyüslərdəki fealiyyətinə görə

Qırmızı Ulduz ordeninə layiq görülmüş, bundan əlavə o, 2-ci dərəcəli Böyük Vətən mühəribəsi ordeni və bütün Böyük Vətən mühəribəsi yubiley medalları ilə təltif edilmişdir.

1945-ci il mayın 1-də, Böyük Vətən mühəribəsinin qələbəsi münasibəti ilə, 1172-ci Qvardiyaçı Budapeşt alayının rəhbərliyi bir neçə zabitin, o cümlədən Ulduz Kəngərlini də əla hərbi əməliyyatları, ığidlik və döyüşdə cəsarətine görə, alayın açıq döyüş bayrağı önünde foto şəklinin çəkilməsinə layiq görmüşdür və Ulduz Kəngərlinin anası Bülbül Xanım Kəngərlinskaya tərif məktubu göndərmişdir.

Ulduz Kəngərli mühəribədən



sonrakı dövrde Azərbaycan Sənaye Institutunda və Umumittifaq Qiyabi Energetika Institutlarında ali təhsil almışdır. Gənc nəslin elmə biliyə yiyələnməsi üçün əlindən gələni əsirgəməmişdir.

Rəşid Məmmədəli oğlu Şixəliyev

Şixəliyev Rəşid Məmmədəli oğlu 14 iyun 1925-ci ildə Qubada dünyaya gəlmişdir. Orta məktəbi Qubada bitirib, Pedaqoji texnikuma, da-ha sonra isə, ADU-nun Tarix fakültəsinə qəbul olmuşdur. 1-ci kursu bitirib mühəribəyə yollanmışdır. 1945-ci ilin yanvar ayında 2-ci Belorusiya cəbhəsinin tərkibində Kenisberq şəhərinin hücumla alınmasında, Pribaltikanın azad edilməsində və Almaniyanın şimalındaki Pomeraniye vilayətindəki şəhərlərin azad edilməsində iştirak etmişdir. Mühəribə dövründə aviamühəndis, serjant Rəşid qırıcı təyyarələrini 185 dəfə hava döyüslərinə hazırlanmasında xidmət etmişdir.


Sonra, hava gəmisi-nin 1-ci dərəcəli şтурmanı kimi Rusiyada, Ukraynada, Almaniya Demokratik Respublikasında, Gürcüstanda, Azerbay-

canda qulluq etmişdir. Almaniyada aviasiya alayının paraşüt - desant xidmətinin rəisi və həm de şтурman vəzifəsini icra etmişdir. Sonra, Xüsusi təyinatlı aviasiya bölməsinin şтурmanı olmuşdur. O, bu illər ərzində 5500 saat uçmuşdur, və 50 dəfə paraşüt-lə tullanmışdır. Daha sonra təyinatını Almaniyadan Gürcüstana alır və burda da həmin vəzifədə qulluq edir. Sonra Azərbaycana təyin edilir və Sitalçayda təyyarəçilər hazırlayan mərkəzə təyyarəniidarəetmə və hərbi topoqrafiya fənnində müəllim işləyir. O, Böyük Vətən mühəribəsində xidmətlərinə görə "2-ci dərəcəli Vətən mühəribəsi" ordeni və 25 medalla: "Döyüş xidmətlərinə görə", "Kenisberqin alınmasına görə", "Böyük Vətən mühəribəsində iştirakına görə", "Rəşadətli əməyə görə", «Za boyeviye zasluqi»,



«Za Pobedu nad Qermanney», «Vladiqafqaz-hərbi şöhrət şəhəridir» və başqa medallarla təltif edilmişdir. O cümlədən, R. Şixəliyev Belorusiyanın prezidentindən təşəkkür məktubu almışdır.

O, Azərbaycan gəncini həmişə zəfərlərle görmək isteyir. Bu gün dənəvələrdən biri onun yolu gedir, Milli Aviasiya Akademiyasını bitirib, avia mühəndis vəzifəsində çalışır.



Dnestr, Prut çaylarında, daha sonra Zabaykalye cəbhəsində, susuz Mongolustan və Qobi sehərlərini keçərək, sıldırımlı Böyük Xınqan dağını aşib, Çinin ərazisi olan Mancuriyanı Yaponiya-nın Kvantun ordusundan azad edilməsi, Xınqan əməliyyatlarında iştirak etmişdir. Alman işgalçılara və Yapon imperialis-tərinə qarşı döyüslərdə 40-dan artıq orden-medallarla və İ.V. Stalinin imzası ilə 18 dəfə Fəxri Fərمانlarla və Təşekkürlərlə təltif edilmişdir. Rusiya Federasiyasının Mühəribə Silahlı Qüvvələrinin Fəxri veteranı adı almışdır.

Mühəribədən sonra 1945-ci ilin sentyabr ayından Monqolustan XR-nin Çaybolsan şəhərində hərbi xidmətini davam etdirmiş, sonra Və-

Fatma Hüseyn qızı Səttarova

Fatma Səttarova Böyük Vətən mühəribəsi dövründə tibb bacısı olaraq Azərbaycan oğulları ilə bərabər könlü surətdə cəbhəyə yollanmış ığid qadınlarımızdanıdır.

Mühəribə illərində müxtəlif hospitallarda xidmət etmiş, həmçinin Leningradın blokadasında və Moskva ətrafi döyüslərdə iştirak etmişdir. Fatma Səttarova mühəribə qurtardıqdan sonra Vətənə qayıdaraq ali təhsil almış və dövlət idarələrində müxtəlif vəzifələrdə çalışmışdır. Nərimanov rayonunun ictimai-mədəni həyatında böyük xidmətləri olan Fatma Səttarova mühəribədə iştirakı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilmişdir.

Fatma Səttarovanın mühəribə xatirələrində:

- 1941-ci ildə mühəribə başlayanda hələ 20 yaşı tamam deyildi, yeni ailə qurmuşduq, beş ayın gəlini idim. Tibb texnikumunu bitirib kiçik leytenant rütbəsi almışdım. Yoldaşım Məmməd maşinqayırma zavodunun direktoru idi. Müəssisə sursat istehsalına başlamışdı - onlar da cəbhə üçün çalışırdılar. Anamın göz yaşlarına baxmayaraq (axı, onun yegane övladı idim, atam repressiya qurbanı olduğundan mən özü böyümüşdüm) könüllü olaraq hərbi komissarlıq müraciət etdim. Bizi Qoşa qala qapısının yanından yola saldılar, mən olan qrupda daha 7 qız vardı. Leningrad cəbhəsinə düşdüm, blokada zamanı da orada idim. Cəbhədən cəbhəyə keçib Moskva ətrafinda, Stalinqrad uğrunda gedən döyüslərdə səhra hospitalarında tibb bacısı kimi xidmət göstərmişəm. İşim təkcə bununla bitmirdi. Çox vaxt elə döyüş bitər-bitməz



irəli çıxıb yaralı və ölünləri daşıyırıq. Heç bilmirəm, onlara necə gücüm çatırı - cəmi 47 kilogram çəkim vardı, zəif, uzun hörülü qız idim. Qan içindəki o dəhşətli səhnələri görendə döyüşçülərimiz üçün öz sağlamlığımızdan belə keçməyə hazır idim. Dəfələrlə onlara qan da vermişdim.


Qələbəyə 3 ay qalmış ayağımdan yaralandım, məni geri göndərdilər. Az sonra Moskvada Ticarət Institutunda qiyabi təhsil aldım, quruculuq işlərində feal iştirak etdim. Artıq 3 oğul, 1 qız anası idim. Ataları dünyasını tez dəyişdiyindən onları özüm böytdüm, hamısı ali savad alıb cəmiyyətdə laiyqli yer tutdular. İndi 11 nəvəm, bir o qədər də nəticəm var. Sinəmi 20-dən artıq orden, medal bəzəyir. Sonuncusunu mənə ötən ilin sentyabrında Sankt-Peterburqdan gələn nüfuzlu heyət təqdim etdi. Bu, "Leningradın müdafiəsi uğrunda" medalıdır. Əlbəttə, fədakarlığı min unudulmaması fərəhlidir. İndi də hər yerdə böyük hörmətlə qarşılıram".

Fatma xanım deyir ki, müsiqiyə, incəsənətə böyük marağlı var. Müjamə tədbirlərində gözəl səsə malik istedadlarını yaxından görəmək, səslərini dinləməkdən zövq alır. Onların uğuru onu çox sevindirir. Bu yaşında ürəyində bir arzusu da var - təzliklə ölkəmizin ərazi bütövlüğünün təmin olunması.

Qara Əli oğlu Sariyev

Qara Əli oğlu Sariyev 1925-ci il iyul ayının 1-də Tovuz rayonunun Qəribli kəndində anadan olmuşdur. Böyük Vətən mühəribəsi başlayanda Qara Sariyev təhsilini yarımcı qoyub Vətənin müdafiəsinə yollanmışdır.

Şimalı Qafqazda 2-4-cü Ukrayna, 1-3-cü Belorus, Zabaykalye cəbhələrində 6-ci qvardiyaçı tank qoşunları ordusunda, 39-cu qvardiyaçı Qırmızı ulduz ordenli minomoyot (katyuşa) polkunda Korsun-Şevçenko-Yass-Kisinyov, Vyana-Balaton, Avropanın 20-dən artıq şəhər və yaşayış məntəqələrinin, Ukraynanın, Belorusiyanın, Ruminiyanın, Macaristanın, Çexoslovakianın, Avstriyanın, o cümlədən Mauthauzen faşist hərbi əsir ölüm düşərgəsinin azad olunmasında Dunay,



tənə qayıdır, yarımcı qalmış 10-cu sinifi gümüş medalla bitirmışdır. 1955-ci ildə Baytarlıq Akademiyasını müvəffəqiyətlə bitirərək, Azərbaycana göndərilmiş və Astara rayonunda MTS-in baş baytar həkimi, da-ha sonra Astara rayonunun baş baytar həkimi vəzifələrində işləmişdir.

Hal-hazırda da Qara müəllim ölkədə və onun həuduqlarında təşkil olunan tədbirlərdə də elmi məruzələrlə iştirak edir. Ailəlidir, iki övladı var.

**Bəkir Xanlar oğlu Məmmədov**

Bəkir Xanlar oğlu Məmmədov, 1920-ci ildə Ağstafa rayonunun Körpükənd kəndində ziyali ailəsində anadan olmuşdur. 1936-1937-ci dərs ilində Goyçay Pedaqoji Texnikomuna daxil olmuş, 1939-1940-ci ildə texnikomu bitirdikdən sonra Zərdab rayonunun Körpükənd kəndinə ibtidai sinif müəllimi kimi göndərilmişdir. 1941-ci ildə növbəti çağırışa əsasən hərbi xidmətə getmiş, 1941-1945-ci illər ərzində müxtəlif döyüş zonalarında iştirak etmişdir.

Birinci döyüşə Belarus Respublikasının Qomel şəhərinə düşmüş, 1946-ci ildə əsgərlidən azad olub evinə qayıtmışdır.

Büyük Vətən müharibəsi illərində aşağıdakı orden və medallarla təltif olunmuşdur: "Oteçestvennaya voyna", "Za otvaqu", "Za boyeviye zasluchi", 20-25-30-40-50-55-60-70-ci illər "Büyük vətən müharibəsi qələbəsi", "Berlin uğrunda qələbə", "Stalinqrad uğrunda qələbə", Belarusiya uğrunda qələbə", "Qvardiya medalları".

Müharibədən qayıtdıqdan sonra 1946-1947-ci illərdə onu Zərdab rayonunun 10 illik məktəbinde müəllim kimi çalışmışdır.

1955-ci ildə Bakı şəhərinə köçməş, Yaşillaşdırma idarəesində fəaliyyət göstərmişdir. Təqaüdə çıxandan sonra veteranlar Şurasına yazılıb. Bu təşkilatda ali və orta məktəblərdə vətənpərvərlik mözusunda keçirilən tədbirlərdə fəal

iştirak edir. Avroasiya cəmiyyətinin xətti ilə Rusyanın bəzi şəhərlərində keçirilən konfranslarda iştirak edir. Onlardan Krasnodar vilayətinin Vladiqafqaz və Besslan şəhərlərində, Volqagradda (Stalinqrad) keçirilən konfranslarda iştirak etmiş və burada "Vətən Anası" heykəlinin yanında Həzi Aslanovun məzarını ziyarət etmişdir.

Respublika Veteranlar Təşkilatının təşəkkür və fəxri fermanları



ilə, Yasamal rayon icra hakimiyyətinin təşəkkür və fəxri fermanları və Yasamal rayon Veteranlar təşkilatının sədri tərəfindən təşəkkür və fəxri fermanlarla təltif olunmuşdur. 1944-cü ildə Belarusiyanın azad olunmasına görə Belarusiya Prezidenti A.Lukaşenko cənabları tərəfindən təşəkküməmə və medalla təltif olunmuşdur. Büyüt Vətən Müharibəsinin II qrup ələlidir. Ailəlidir, üç övladı var.

Daməd Məcid oğlu Nəbiyev

mançı Aviasiya diviziyası, 8-ci qvardiya bombardmançı Aviasiya polkunun tərkibində Varşava, Lodz, Krakov, Poznan şəhərlərinin azad olmasına aktiv iştirak etmişdir. Son döyüş ucuşu 2 may 1945-ci ildə Berlin şəhərinə olub. Müharibə qurtardıqdan sonra Almaniyadan Falkenberq şəhərində qalmış, 1946-ci ilin yayında SSSRİ Ali Baş Komandanın emri ilə Ukraynanın Zaporojı şəhərinə, ordan 1950-ci ildə Bakı hava hücumunda Müdafiə okruquna göndərilmişdir.

1973-cü ildə Gəncə şəhərində Radio-texnika polkunun komandir müavini vəzifəsində ordudan təqayüdə çıxmışdır. Hərbi rütbəcə məyordur.

Ordu sıralarında qulluq etdiyi dövrlərdə ikinci dərəcəli Vətən müharibəsi ordeni, Varşava şəhərinin azad olunması, Berlin Şəhərinin alınması, Almaniya üzərində qələbə medalı, Qələbənin 10-, 20-, 30-, 40-, 50-, 70- illiyi və s. Medallarla təltif olunmuşdur. Ordudan təxris olduqdan sonra Gəncə şəhərində Musiqi texnikumunda hərbi hazırlıq müəllimi vəzifəsində işləmiş, 2002-ci ildən Bakı şəhərinə köçmüştür.

Damat Məcid oğlu Nəbiyev, 15 oktyabr 1925-ci ildə Yevlax rayonu, Varvara kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirmiş, 1943-cü ilin fevral ayının 15-də Sovet Ordu sıralarına çağrılmışdır. 1943-cü ilin sentyabr ayından Gürcüstan Respublikasının Qambori qəsəbəsində 49-cu Aviasiya məktəbine daxil olmuşdur. 1944-cu il avqust ayında məktəbin hava- atıcı qrupunu bitirdikdən sonra döyüş cəbhələrinə göndərilmişdir. 1-ci Belorusiya cəbhəsi, 221-ci bombard-

Səməd Mehdi oğlu Mehdiyev

Mehdiyev Mehdi Səməd oğlu 15 sentyabr 1924-cü ildə Ağstafa rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra 1936-ci ildə Qazax müəllimlər texnikomuna qəbul edilmiş, 1957-ci ildən 1975-ci ildə qədər Daxili İşlər Nazirliyində Məsul vezifələrdə işləmişdir. Büyüt Vətən Müharibəsi iştirakçısıdır. 93 yaşı var və özünü çox gürməhə hiss edir. 40 ədəd orden və medal 20 ədəd təltif olunmuş, fəxri fermanlar almışdır: "Büyüt vətən müharibəsinin iştirakçısı", "İkinci dərəcəli müharibə əlili", "Vətən mükafatçı laureati", "İti qələm Respublika



ədəbi birliliyinin Vətəndaş fəxri diplomu". Prezident təqaüdücüsü, istefada olan polis polkovnik-leytinantıdır.

Adil Həmzət oğlu Heydərov

Adil Həmzət oğlu Heydərov 1924-cü ildə Zaqatala quberniyasının Suvagil dağ kəndində anadan olmuşdur. 1941-ci ildə kənd 8 illik məktəbini bitirərək həmin ilin sentyabr ayında Zaqatala Pedaqoji məktəbinin II kursuna daxil olur, III kursda oxuyarkən könüllü olaraq 1942-ci ilin noyabr ayında ordu sıralarına gedir.

Hərbi xidmətə Azərbaycanın Ağstafa şəhərində başlayır. Bir neçə gündən sonra Tovuz şəhərində təşkil olunmuş, komandirləri hazırlayan ay yarımlıq kursa göndərilər. Kursu radiotelegrafçı ixtisası üzrə bitirərək Ağstafa şəhərində təzə təşkil olunan 44-cü minaataan briqadasının 158-ci alayında çavuş rütbəsində bölmə komandiri təyin olunmuşdur. Müharibənin I qrup ələlidir.

2010-cu ildə "Slavuta" markalı minik maşını ilə təmin edilmişdir. Döyüş xidmətlərinə görə: 1-ci dərəcəli Vətən müharibəsi ordeni, "İgidliyə görə", "Kenisberqin alınmasına görə", "Almaniya üzərindəki qələbəyə görə", Qələbənin 20, 30, 40, 50, 60 illiyi, Sovet Silahlı Qüvvələrinin 50, 60, 70, illiyi, əməkde fərqlənməyə görə və s. medallarla təltif olunmuşdur.

1954-cü ildə Adil müəllim öz xahişi ilə partiya işindən azad olunaraq müəllimlik fəaliyyətinə qayıdır, 1964-cü ildə qiyabi olaraq M.F.Axundov adına institutu bitirib diplom almışdır. Sonra 1971-1981-ci illərdə maarif şöbəsində metodist işləyir. Metodiki jurnallar-



da, qəzetlərdə məqalələrlə çıxış etmişdir.

1966-ci ildə pedaqoji fəaliyyəti "Əməkdə fərqlənməyə görə" və "Əmək Veteranı" kimi medallarla qiymətləndirilib. Bundan başqa Maarif Nazirliyinin "Fəxri Fərmanı", Respublika hərbi komissarlığın yazılı təşəkkürleri ilə təltif olunmuşdur. 1967-1970-ci illərdə Yeni Suvagil 1 sayılı orta məktəbin direktoru təyin edilmişdir. Adil müəllim 1971-ci ildən gənclərin hərbi vətənpərvərlik təbiyəsi ilə məşğuldur. Hərbi idman oyunlarında onun şagirdləri qabaqcıl yerləri tutur, məktəbin şərfini qaldırırlar. İctimai işlərdə Adil müəllim həvəslə işləyir. Rayonda veteranlar şurasının sədr müavini, kənd Müharibə və Əmək Veteranları Komitəsinin sədridir.

Adil müəllim ailəlidir, 9 övlad atasıdır. Onun 20 nəvəsi və 9 nəticəsi vardır.

Mirzəxan Həsən oğlu Hüseynov

dur. Orta təhsilini Şamaxı şəhərində almışdır. Müharibə başlananda minlərlə igid Azərbaycan oğlu kimi könüllü cəbhəyə yollanmış, topçu kimi müharibəyə qatılmışdır. Bir neçə dəfə yaralanmış, yenidən cəbhəyə qayıdaraq igidliklə döyüşmişdir. Faşistlərin texnika və canlı qüvvəsini topla məhv etmiş, Qara dəniz sahilərinin, "Kiçik Torpağın" faşistlərdən təmizlənməsində xidmətləri olmuşdur. Müharibədən I və II dərəcəli igidliyinə görə eləcə də digər orden və medallarla geri dönmüşdür. Müharibədən qayıtdıqdan sonra təhsil sahəsində məsul vəzifələrdə çalışmışdır.




Mirzəxan Həsən oğlu Hüseynov 1926-ci il may ayının 20-de Kürdəmir rayonunun Kür sahilində yerləşən Çarlı kəndində anadan olmuş


Ömər Ağa Cahangir oğlu Ağayev

Ağayev Ömər Ağa Cahangir oğlu yanvar 1928-ci ildə Şamaxı rayonun Bəyter kəndində anadan olmuş, Böyük Vətən müharibəsi illərində, 1943-45-ci illərdə kolxozdə işləmişdir. 1946-ci ildə Şamaxı rayonunda Sabir adına pedaqoji məktəbe daxil olmuşdur. 1946-ci ildən 1950-ci ilin mayına kimi sınıf müəllimi, kitabxana müdürü işləmişdir. 1950-ci ildən 1952-cı ildə qədər ordu sıralarında Kalininqrad vilayeti Çernikovski şəhərində qulluq edib, əsgərlilikdən qayıtdıqdan sonra 1952-ci ilin aprelindən 1989-cu ilə kimi Bakı elektrik maşınçayırma zavoduñun, indiki Nəsrulla Nəsrullayev adına zavoda işləmişdir.

Ömər Ağayev 5 oktyabr, 1966-ci ildə Lenin ordeni ilə, 20 aprel 1971-ci ildə Oktyabr ordeni ilə, 3 yanvar 1974-cü il Sosialist Əməyi Qəhrəmanı, 2-ci dərəcəli Lenin ordeni ilə, 27 aprel 1976-ci il Respublika dövlət mükafatı, 25 noyabr 1980-ci il Ali Sovet tərifnamesi, 22-25-26-ci qurultaylarda Azərbaycan Kommunist partiyası qurultay nümayəndəsi, həmin qurultaylarda Azərbaycan Mə-



kəzi Komitəsinin üzvü, 1956-ci ildə Nərimanov rayon sovet deputatı, 1980-ci ildə 10, 17, 18 Bakı şəhər Soveti deputatı, 15 yanvar 1958-ci ildən 6 noyabr 1970-ci ildə kimi Həmkarlar ittifaqının respublika və zavod üzrə nümayəndəsi, 1977-ci ildə SSRİ Ali məhkəməsində xalq iclasçısı, 1977-ci ildən 1989-cu ilə kimi SSRİ Ali məhkəməsi xalq iclasçısı, 2002-ci ilin iyun ayından Prezident təqaüdücüsüdür. Hal-hazırda Səbail rayon Veteranlar Təşkilatının sədridir.



ədəbi birliliyinin Vətəndaş fəxri diplomu". Prezident təqaüdücüsü, istefada olan polis polkovnik-leytinantıdır.



Mən 1922-ci ildə Ağdam rayonunda anadan olmuşam. Doğuluğum gün və ay qeyd edilmədiyindən doğum şəhadət vəsiqəmdə o vaxtin qanuna əsasən yazılmışdı : Abbasov Yavər Mahmud oğlu 1922-ci ilin ikinci yarısında anadan olub. Demək doğum günüm məlum deyil. Yeddinci sinfi bitirdikdən sonra başqa şagirdlər kimi imtahansız olaraq Ağdam Pedaqoji Texnikomuna daxil olmuşam və 1938-ci ildə təhsilini bitirmişəm. Fizika - Riyaziyyat fənlərini yaxşı oxuduğuma görə mənə Tam olmayan orta məktəbdə bu fənnlərdən dərs demək icazəsi verilmişdi. Beləliklə 1941-ci ilin sonuna qədər Ağdam rayonunun Mərzili Tam olmayan orta məktəbində Fizika - Riyaziyyat müəllimi və dərs hissə müdürü vəzifəsində işləmişəm. Ordu sırasına çağırıldığımı görə tutduğum vəzifədən azad edilib, 1942-ci ilin 26 yanvarında Ağdamdan olan çağırışçılarla birlikdə Bilecəri ordu düşərgəsinə gətirilmişəm. Azərbaycandan ordu sıralarına çağırılanları fevral ayında həmin düşərgədən yüksək qatarı ilə xidmət yerinə yola saldılar. 18 gündən sonra qatar Moskva şəhərinə çatdı. Məlum oldu ki, biz Moskvadakı hərbi zavod və obyektləri mühafizə edən ordu sırasına daxil edilmişik. Bizi Moskvada xidmət yerinə metro ilə apardılar. Maraqlı o idi ki, biz metroya dəstə ilə daxil olanda moskvallar bizi xarici görkəmimizə görə hərbi əsir hesab edirdilər. Əlbəttə günlərlə yolda dayanıb şərait olmadan 18 gün yüksək qatarında yol getməyimiz bu na səbəb olmuşdu. Bütün səfər zamanı bize yalnız bir dəfə Stalinqradda ordu yeməkhanasında isti xörək verdilər. Qalan günlər hətta quru yemək də olmurdu. Xidmət yerində cimib yuyunduqdan sonra

bize hərbi paltar verdilər. O da maraqlı idi ki, bizim öz paltarlarımızı yuyub dezinfeksiya edib təmizləyib ev ünvanına göndəmişdilər.

İyul ayına qədər Moskvada hərbi hissədə xidmətdə olmuşam. Gündüzlər əsasən təlim keçirdilər, keşikdə olurduq. Adətən keşik dörd saat müddətində çəkilir. Ancaq hava çox şaxtalı olduqda biz iki saat keşikdə dururdug. Həmin ilin iyun - iyul aylarında döyüşdən çıxmış 10-cu atıcı diviziya Moskva yaxınlığında tamamlama işi aparırdı. Bizim hərbi hissədən də ora əsgərlər göndərilirdi.

miyyətli əməliyyatlar aparılırdı. Başqa kəndin azad edilməsində gedən ikinci döyüşdə bəxtimiz getirmədi. Böyük itki ilə geri çəkilməli olduq. Yaxınlıqda partlayan mina qəlpəsi pulumyotu yararsız hala saldı. Özüm yüngül yaralandım, sahə qospitalına göndərildim. Təxminən bir aydan çox müalicədən sonra hissəyə qaytarıldım. Məni rota daxilində olan kəşfiyyatçılar bölməsinə daxil etdilər. Xeyli vaxt hücum əməliyyatı olmadığından hissə müdafiədə dayanıb kəşfiyyatçılar aparıb qarşı tərəfi öyrənməyə çalışırdı.

Bunun üçün dəfələrlə əməliyyat aparsaq da faydası olmurdu.

kimsəsiz sahə çökək, xırda ağaclarından ibarət idi və minalanmışdı. Düşmən əsgərinin əsir düşdüydən xəber tutdu, güclü, sürətli mina atəşinə başladı. Sahə minalandığın-dan tez qaçıb xilas olmaq çətin idi. Geri qayıdan dəstəmizin yanında bir mina partladı.

Bir neçə əsgər və mən ağır yaralandıq. Ölən də oldu. Mən hər iki ayağımdan, sol qolumdan, sümüyün zədələnib sinması ilə ağır yaralandım. İsti-isti ağrı hiss etmədən yaxıdakı səngərə düşdüm,

olundum. Ayaqlarımızdakı yaralar sağaldı. Qolumun yarası tam sağalmadığından həkim komissiyası mənə altı ay müddətində



Üçüncü qrup əllilik verdi və hospitaldan buraxdırı.

1944-cü ilin yanvar ayının yenə iyirmi altısında, düz iki ildən sonra evə - Ağdamaya gəldim. Vaxt keçdi, yeni həkim komisiyası məni hərbi xidmətə yararsız hesab etdi.

1944-cü ildə Ağdamda yeni açılmış ikiillik müəllimlər institutunun fizika - riyaziyyat fakültəsinə daxil olub, 1946-cı ildə Stalin təqəüdü ilə institutu bittirdim və həmin ildə Azərbaycan Dövlət Universitetinə daxil oldum. 1951-ci ildə universiteti fizik ixtisası üzrə bitirdim. Təyinatımı Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna verdilər və kiçik elmi işçi vəzifəsində işə başladım. 1963-cü ildə Fizika - Riyaziyyat elmi üzrə namizədlik disertasiyasını müdafiə etdim, baş elmi işçi vəzifəsinə keçdim. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna baş müəllim vəzifəsinə təyinat aldım. Sonra dosent vəzifəsində işlədim.

Elmi və pedaqoji fəaliyyət müddətində səkkəndən çox elmi məqaləm olub. Fizika fənni üzrə üç dərs vəsaiti yazmışam. Bunlardan biri biologiya fakültəsi üçün nəzərdə tutulub. Akademik İmanov Lətif Muxtar oğlunun səksən illiyinə ehtiram üçün xatirə kitabı yazmışam. 1936-ci ildən 2013-cü ilin on yanvarına qədər keçən ömrümün yetmiş altı ili təhsil, hərbi döyüşlər, elmi, pedaqoji fəaliyyətdə keçib.

Çox sayda fəxri fərmanlar olub, əmək veterani adı verilib, Birinci dərəcəli vətən müharibəsi ordeni, qələbəyə və fədakar əməyə görə medallar, Belarusiyanın azad edilməsinin 70 illiyi medalı (təltif olunduğum igidiyi görə medalı isə yaralandığım üçün ala bilməmişəm). 94 yaşındayam. Üç övladım, altı nəvəm, iki nəticəm var. Məşəd ziyrətində olmuşam.


Abbasov Yavər

Qoca əsgərin ömür xatirələrindən

Mənim iki uşaqlıq dostumu da ora göndərdilər. Onda mən özümü tamam tenha hiss edib Koman-dirdən dönə-dönə xahiş edirdim ki, məni də ora göndərsin. Yaxşı xidmətimə görə Komandirin məndən xoşu gəldi. O, mənə dedi: "Dəli olmusan? Onlar cəbhəyə döyüşə gedəcəklər". Sən burada sakit qalmaq istəmirsin. Ancaq mən hər gün xahiş edib yalvarırdım. O da razılışab məni də ora göndərdi. Dostlarımıla görüşdüm. Onlar topçu alayına düşmüşdülər, mən isə diviziya tərkibində olan xüsusi pulum-

Artıq 1943-cü ilin yay keçirdi. Xidmətim davam edirdi. Gecə kəşfiyyatının birində yoldaşımızın biri yaralanaraq səngərlə arasında düşüb qalmışdı. Komandir onu getirməyi mənə əmr etdi. Yay gecəsi qısa olur. Hava işıqlaşırırdı. Yaralı taxıl zəmisində düşmüşdü, inildiyirdi. Yer təpəlik idi. Düşmənin atlığı güllələr taxılın sün-

oturdum, daha dura bilmedi. Bununla da bir il doqquz aylıq xidmətim bitdi. Adı bir kənd evində təşkil edilmiş sahə hospitalında ilk yardım, cərrahiyə əməliyyatı aparıldı. Qolumun qırılmış damarları tikildi, sümük qırıntıları təmizləndi. Çıraq işığında, imkansız şəraitdə belə təmiz, mükəmməl əməliyyat aparan o hə-



yot alayına düşmüşdüm. Yenə də dostlarımıdan ayrı düşdüm. Silahımız dəzgahçı pulemyot idi. Mən atıcı, bir nəfər gürcüstanlı Arşba adlı oğlan köməkçim idi. Diviziya tamamlanır, təlimlər keçirilirdi. Nəhayət oktyabr ayında cəbhəyə göndərildik. İlk döyüş Belarusiyada Smolenski istiqamətində bir kəndin azad edilməsi ilə başlandı. Saatlarla davam edən gərgin döyüş uğurla başa çatdı, kənd azad edildi. Ancaq itkilerimiz də çox oldu. Bu döyüşdən sonra mənə yefreytor rütbəsi verildi.

Diviziya müdafiə mövqeyinə keçdi və yerli əhe-

büllərini qırırdı. Səsə tərəf sürünen yaralıya çatdım və arxamca çəkərək zəmidən çıxarıb təhlükəsiz yerə çatdırıldım. Dəstəmiz geri qayıtmalı oldu. Ancaq Tkaçenko familialı yoldaşımız yarası ağır olduğundan yolda öd-

"Dil" gətirilməsi məsəlesi ciddi qoyulmuşdu. Yenə kəşfiyyata göndərildik. Mən tutma qrupuna düşmüştüm. Əməliyyatın gedişini geniş danışmağa ehtiyac görmürəm. Bu dəfə əməliyyat uğurla keçdi, dil gətirdik. Bizim və düşmənin səngərləri qarşı-qarşıya duran iki kiçik təpələrdə yerləşirdi. Ara-




kimlərə mən ömür boyu minnətdar və borclu olmuşam. Bir neçə gündən sonra bizi cəbhədən de uzaq müvəqqəti hospitalara göndərildilər. Yaralıların hospitallara paylaşırmaları məntəqəsində bütün cəbhədən gələn yaralılar olduğundan yaralıların sayı çox idi, böyük növbə yaranmışdı. Mən də xərəkəde xeyli vaxt həyətə qalmışdım, əziyyət çəkirdim. Bir də gördüm bir nəfər "Abbasov, Abbasov" - deyə-deyə mənə tərəf qaćır. Bu mənim pulemyot köməkçim Arşba idi. O, yaralıları daşıyırırdı. Məni tez növbədən kənar cərrahiyə otağına gətirdi. Yaralarım təmizlənib yenidən sarıldan sonra məni qatarə yerləşdirib yene Moskvaya hospitala göndərildilər. Müalicə olunmalı hər iki ayağıma və sol qoluma gips qoyular. Dörd ay müalicə

Kiminçünsə saqdırsa, insan ölmür dünyada!

Babam üçün ilin hər günü darıxsam da, daha çox 9 mayda onun yoxluğununu hiss edirəm. Çünkü, hər il mayın 9-da babam məni özü ilə qələbə münasibətilə keçirilən tədbirlərə, paradlara aparırıd və mənim yadimdardır yaxsı medallarla dolu qoca babalar...onların qururu sevinci...sevinc göz yaşları... Babamdan mənə çox xatırələr qalıb - kolleksiyalar, dəyərləi kitablar və ən əsası doğulduğum gündən mənə yazdığını məktublar. Hər dəfə onları oxuduqca fikirləşirəm ki, insan nə qədər uzaqqorən olar...Onun sözləri mənim üçün həyat devizi olub: "Gözəl nəvəm, anan kimi dəyanətli, ismətli Azərbaycan xanımı ol...Sənə zəngin kitabxana qoyub gedirəm, oradakı kitabları oxu, daima mütləcə et, savadlı ol..."

İkinci Dünya müharibəsi cəbhələrində igidliklə vuruşmuş, Azərbaycan adını daim uca tutaraq, uzaq ellərdən sağ qayıtmış qəhrəmanlarımızın çoxu artıq dünyasını dəyişib. Mühərbi dədən sonrakı illərdə Vətənin rifahı naminə fəaliyyəti ni davam etdirmiş belə veteranlarımızdan biri də mənim babam, mərhum Məhəmməd Cabbarov idi. Fasizm üzərində Qələbenin qazanılmasında onun öz payı olmuşdur. Qanlı savaş illərinin təsvirini onun öz dildən eitmək üçün M.Cabbarovun gələcək nəsillərə miras qoyduğu "Təsadüf və

ya taleyimə düşən pay" adlı xatirələr kitabından bir parçası oxucularımıza təqdim edirəm. Bu kiçik parçası təqdim etməklə həm də xalqımızın görkəmli oğlu, məşhur sərkərdə, "rus artilleriyasının allahı" adlandırılın general-leytenant, sonralar Azərbaycan Demokratik Cümhuriyyətində hərbi nazırın müavini vezifəsini tutmuş Əliağa Şıxlinskini,



görkəmli ədibimiz Mirzə Fətəli Axundovu yad etmiş olurraq.

"...1944-cü il yanvar ayının axırları id. Bizim 67-ci zenit diviziyası şərqi Prussiyanın qədim şəhəri olan Kenigsberq yaxınlığında vuruşurdu. Almanlar buraya "alınmaz qala" deyirdilər. Qanlı döyüslərdə qoşunlarımız çoxlu tələfat verirdi. Nəyin bahasına olursa-olsun, düşməni geri oturtmalı idik. Alman təyyarələri bizim eraziyə yaxınlaşan kimi diviziyamızın topları dilləndi. Təyyarələr havada öz istiqamətlərini dəyişib dörd tərəfdən bomba yağıdırmağa başladı. Elə bu zamzn "Ferdinand" tankları göründü.

Əmrə əsasən, mənim vəzvudumda olan toplardan ikisi təyyarələrə, ikisi isə

tanklara və piyadalarla atəş açmalı idi. Döyüş yenidən qızışdı. İki top sıradan çıxdı, bir neçə döyüşü həlak oldu, yaralandı. Üçüncü topun yerləşdiyi səngəri isə tanklar atəşə tutdu. 8 döyüşü həlak oldu, topun da lüləsi zədələndi. Atəş açmaq olmazdı. Dördüncü topun nişangahı sıradan çıxdı. Döyüşçülərə əmr etdim ki, əl qumbaralarını, tank əleyhini bombardaları hazırla-

yın. Elə bu zaman başında boz qaragül dərisindən papaq olan ucaboy bir zabit (əynində plaş-örtük olduğu üçün rütbəsini bilmədim) əlindəki silahdan düz başımın üstündən atəş açaraq: "Poçemu puşki molçat?!" - deyə qışkırdı. Dərhal ireli yüyürbə əsgəri təzimlə vəziyyəti izah etdim. Bu arada onu müşayiət edən zabitlərdən biri həmin şəxsi təqdim etdi:

- Diviziya komandiri yoldaş Hüseynov.

O, silahı üzümə tutub hirsə soruşdu:

- Toplardan heç biri salamat deyil?

- Yoldaş komdiv, üçü tamamilə sıradan çıxbı, birinin də nişangahı.

- Tanklara atəş açmaq olar. Tez Şıxlinski üsulu ilə atəşə başlayın!

Beləcə, döyüş ara verənədək nişangahsız topdan tanklara və piyada qoşungełen tərəfə atəş açdıq. Ara sakitleşəndə həlak olanları elə oradaca plaş-örtüklerine büküb dəfn etdik. Yaralıları

geriye hərbi xəstəxanaya göndərdik.

Batareya komandiri əsgərlərin birindən nə üçün nişangahsız topdan atəş açmadığımızı soruşdu:

- Bəs sən Şıxlinski nəzəriyyəsi ilə tanış deyilsən? Nişangahsız topla yerdə hərəkət edən hədəfi vurmaq lap asan işdir.

- Eşitməmişəm, - dedi.

- O ki sizin həmyerliniz olub, kəmiş çar rus ordusunun generali. "Boq artillerii" deyirlər ona...

Bir neçə gündən sonra dedilər ki, səni qərargaha çağırırlar, nə səbəbə döyüş vaxtı atəş açmadığımızı araşdıracaqlar, səbəbi izah etdim və çətin vəziyyətdə döyüşü idarə etdiyimə görə orada "İgidliyə görə" medalı ilə medalı ilə təltif olundum. 1945-ci ildə bizim qoşunlar Kenisberg şəhərini aldılar, məsləhət etdik ki gedək filosof Kantın oxuduğu və işlədiyi universitetə baxaş. Orada çoxlu kitablar tapdıq, zabitlərdən biri Dvorničenko bir kitabı mənə uzadıb dedi ki, bax deyəsən müəllif qaf-qazlıdır, sənə maraqlı olar....Mən fransız dili keçmişdim, ona görə latinca oxuya bilirdim. Oxudum və sevincimin həddi - hüdudu yox idi, bu kitab M. F. Axundovun "Misyö Jordan və dərvish məstəli şah" əsəri idi. Mən Dvorničenkoya və digər zabitlərə Axundov haqqında məlumatlar verdim. Bu, fəxr idi. Hisseye gələndə orda erməni vardi. Balayan ona kitab haqqında dedik və o xahiş etdi ki ver oxuyum. Mən azərbaycanca danişan erməniye imtina etmədim kitabı verdim lakin o



mənə bu kitabı daha qaytarmadı, itdiyini behanə getirdi, nə qader mübahisə etsem də kitabı ala bilmədim...Əbəs yerə demirlər ki, "harada erməni var, orada bədbəxtlik və xainlik var"... Mən indi düşünürəm ki, ermənilər o vaxtdan bizə qarşı hərtərflı, planlı surətdə mübarizə aparırdılar. Azərbaycanın məşhur ziyalısı olan M. F. Axundovun kitabı almanın torpağında tapılması Azərbaycan xalqının mədəniyyətinin, elm xadimlərinin Qərb ölkələrində tanınması üçün bir vasitədir və bu vasitəni Balayanın məhv etməsi bizim xalqımız barədə heç bir şeyin qalmaması üçün idi..."

Mən babamı dərin hörmət və sevgi hissi ilə xatırlayıram, ona mənəvi inkişafimda böyük rolu olduğu üçün təşəkkür edirəm. Mən inanıram ki, bize doğma olan insanlar həyatdan köçsələr də, daima qəlbimizdə, fikirlərimizdə yaşayırlar:

İnsan ölmür dünyadı Yarıl yarpağa dönür, qara torpağa dönür...

Kiminçünsə saqdırsa, insan ölmür dünyadı

S. Abdullayeva

Müharibə veterani o illəri yada saldı

gedənlərin arasında biz azərbaycanlılar da vardıq. Bizim batalyon öz start xəttini Əlibayramlıdan götürdü və qatarla keçmiş Orconikidze şəhərinə getdik. Orada altı ay təlim keçdiyikdən sonra, bizi Penza şəhərinə göndərdilər, iki ay orada hərbi geyimdə hazırlıq keçərək döyüşə tam hazır vəziyyətə gətirilmişdi. Oradan isə birbaşa Belarus cəbhəsinə döyüş meydanına getmişik. Dönüşdə 82 kali-bırı (çəkisi 24 kq) minamyotçu olmuşam. Qızığın döyüslərdən birində Vitebsk şəhərinin müdafiəsində ağır yaralanaraq təcili Moskvaya hərbi hospitala göndərmişəm. Müalicə alaraq uzun müddət əsa ilə gəzmişəm. Xidmətə yararsız olduğum üçün məni "Qaracora pole" adlı rayonun 3 sayılı zavoduna işləməyə göndəriblər. Biz gecəni gündüzə qataraq düşmən üzərində qələbə üçün əlimizdən gələni edirdik."

Məhərrəm babadan döyüş vaxtı yadda qalan hadisələr haqqında soruşturma o belə əlavə etdi:

Vitebsk şəhərinin müdafiəsində şahidi olduğum bir hadisə hələ də yadımdan çıxmır. Bir dəfə sayca əlli nəfərə yaxın alman əsgəri qəflətən üstümüze hücum çəkdikdə biz onları güclü atəşlə geri çəkilməyə məcbur etdik. Araya sakitlik çökmüşdü, özü-



müzü arxayın hiss edirdik. Birdən arabir tək-tək yaxınlıqdakı quyuların birində kiminse bizim əsgərlərə xəlvəti gülə atlığıni müəyyən etdik. Sən demə düşmən geri dönerkən biri orada qalıb yaxınlıqdan keçən əsgərlərimizə atəş açırmış. Biz tez ora qumbara atdıq və yaralandığını hiss edib onu gizləndiyi yerdən çıxardıq. Əvvəl onun sıfətində yazılı bir ifadə vardı,, lakin az sonra yenidən coşduğunu görən

ordunun yaranmasının 50 illiyi medalı, 11 mart 1985-ci ildə qələbənin 40 illili ordeni və digər təltiflər olub.

Məhərrəm baba xoşbətdir, onun həyatda ən böyük qazancı özünün dediyi kimi, 33 nəvəsi, 42 nəticəsidir. 2001-ci ildə həyat yoldaşının dünyasını dəyişmişsi ona çox ağır təsir etdi, lakin o, köhnə kişiilərə məxsus vüqarla bu itkiyə dözdə bildi.

Yuxarı Şilyan kəndinin bu qonaqpərvər ailəsində men xeyrxaqliq, böyük-kicik münasibətləri və bir de 90 yaşlı Məhərrəm baba-nın cavənlilik "iddialarını" gördüm. Üstümdə eynək olmadığından Məhərrəm Baxşəliyevin təltiflərinə aid vəsiqələri oxuyanda çətinlik çəkirdim. Elə bu vaxt Məhərrəm babanın "müəllim, əziyyət çəkir-sənə, ver mən oxuyum" deməsi məni çox təəccübəldirdi.

Cox sağ olun Məhərrəm baba - dedim. Siz bizim əziyyətimizi vaxtında çox çəkmisiniz. Sizə Tanrıdan uzun ömr, can sağlığı arzu edirik. Sizin bir ağsaqlı kimi kölgəniz elimizin, obamızın üstündən əskik olmasına deyirik.

I. QASIMOĞLU



Lək kəndindən olan 20 yaşlı Xudu Allahverdiyev 1939-cu ilin martında hərbi xidmətə çağrılonda heç xəyalına də gətirmirdi ki, onun ordu hayatı 7 ilə kimi uzanacaq və o, Lvovdan başlanan döyüş yolunu uzaq Avstriyada başa vuracaqdır.

Xudu Allahverdiyevin döyüdüyü diviziya Kiyev istiqamətində müdafiə mövqeləri tutmuşdu. Müharibənin ilk il-

uğrunda döyüslər ona düşmənlə "onun öz dilində danışmaq" bacarığı öyrətdi. Sevastopolun müdafiəsində əlbəyaxa döyüş məqamında ağır yaralanaraq hospitala düşüb və müalicəsi tam başa çatmamış təkidlə cəbhəyə getmək arzusunda olduğunu bildirib.

Gecə atəş altında Dnepr çayını keçərək kiyev uğrunda döyüslərdə iştirak etməsi və Stalinqradın müdafiəsində fərqləndiyinə görə "igidliyə görə" medali ilə təltif edilməsi

yüş xidmətlərim bilavasitə onun əii ilə namərdəcəsinə örtbasdır edilir. Sonralar batalyon komandiri yüksək çinli erməni zabitinin bu yaramazlığından danışanda məndən xahiş etdi ki, bu məsələni heç vaxt açıb-ağartmayım və bizim aramızda həmişə sərr kimi qalsın. Üstündən illər keçəndən sonra ilk dəfədir ki, mühəribədə gördüyü erməni şərəfsizliyi haqqında sizə danışmağı lazımdı.

Ötən müharibənin qəhrə-

Onlar döyüşə atılonda ən əvvəl Azərbaycan haqqında düşünürdülər...

lərində düşmən özünün hərbi texniki üstünlüyü və Avropada qazandığı döyüş təcrübəsi sayesində strateji təşəbbüsü elə alaraq ölkənin içərilərinə doğru sürətlə irəliləyirdi. Ciddi müqavimət göstərilməsinə baxmayaraq Kiyev istiqamətində düşmənin zərbə qüvvələrinin qarşısını almaq getdiçə çətinləşirdi. Döyüslərin gedisində onun vuruşduğu diviziya hərbi texnika və canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur olmuşdu. Xudu kişi xatırələrin ağrısını sanki yenidən yaşayırırmış kimi düşmənlə qeyri-bərabər döyüş səhnələrini xəyalında canlandırmaya çalışırdı. Sevaş çayı üzərində qurduları köprüün düşmən aviasiyasının hücumu nəticəsində bir anın içində tar-mar olduğunu, həmin bombardman zamanı neçə neçə döyüş dostunu itirdiyini ürək ağrısı ilə xatırladı.

Stalinqrad, Kiyev, Sevastopol, Krim uğrunda gedən ölüm-dirim mübarizəsi Xudu-nu bir döyüşü kimi daha da mətinləşdirdi, yaranmış şəraitə uyğun olaraq gah mina-axtaran, gah topçu, gah da pulemyotçu kimi döyüş tapşırıqlarını yerinə yetirdi. Stalinqrad ətrafında gedən ağır döyüslərdə Xudu əsl igidlik nümunəsi göstərərək öldürülmüş topçuların əvəzinə tekbaşına topun lüləsini düşmən tanklarına qarşı çevirib atəş açmağa başladı.

Və yaxud Melitopol stansiyasında möhkəmləndirilmiş düşmən istehkamlarından atəş açan snayperlərin zərərsizləşdirilməsində və strateji əhemmiliyyəti bu məntəqənin alınmasında Xudu Allahverdiyevin şücaəti Ali Baş Komandanın təşəkkür məktubu ilə mükafatlandı. 6 dəfə belə təşəkkür məktubu alan bu cəsur döyüşü batalyonda ən çətin tapşırıqların ən yaxşı icraçısı kimi tanınır. Xudu elə bir döyüş təcrübəsi qazanmışdı ki, ən çıxılmaz vəziyyətlərdən də xilas yolunu tapa bilir, hətta düşmənin hansı nöqtədən atəş açacağını duyarəq snayper gülləsindən də yayınmağı bacarırdı.

Bir dəfə düşmən snayperçisi hədəfə alındı əsgərə atəş açmağa macal tapmamış o, sərəst atəşlə snayperçini öz qurbanına çevirdi.

Belə döyüş epizodları Xudu Allahverdiyevin həyatında çox olub. Stalinqrad, Sevastopol

onun cəbhə həyatının ən unudulmaz səhifələridir. Bu gün Ukraynada baş verən hadisələrə biganə qala bilməyən mühəribə veteranı deyir ki, vaxtı ilə bu torpağa sovet əsgərlərinin, eləcə də Azərbaycan oğullarının qanı tökülib. Kiyev həcüm ərefəsində müraciətlə dediyi bu sözler indiyə kimi yaddaşından silinməyib:

Əsgər və zabitlərin, nəyin naminə vuruşduğunu sizə xatırlamaq istəyirəm. İşgal dövründə faşistlər Ukraynanın 714 şəhərini, 28 mindən çox kəndini, minlərlə sənaye müəssisəsini xarabazara çevirmişlər. Burada hitlerçilər 5 milyondan çox adamı öldürmiş, iki milyondan çox adamı isə faşist əsarətinə aparmışlar."

Bunları eşidən hər bir əsgərin qəzəb və hidətdən qanı coşur, intiqam hissi ilə alışib yanır-dıq. Vətəndən uzaqlarda döyüşərkən biz yenə də Azərbaycan haqqında düşünür və burada gördükümüz dəhşətlərin bizim torpağımızda təkrar olunmaması üçün qanımızdan-canımızdan keçirdik.

Sonralar Xudu Allahverdiyevin və onun döyüş dostlarının qələbəyə aparan yolu Avropa ölkələrindən keçdi. Polşa, Macarıstan, Rumınıya onun cəbhə yollarının keçdiyi ölkələrin tam olmayan siyahısıdır. "Budapeştin alınmasına görə" medalını Avropanın faşizm taunundan xilasının simvolu olaraq əziz bir xatırə kimi qoruyub saxlayır. Mühəribə veteranının ən çox qırur duyduğu "II dərəcəli Şöhrət ordəni" onun döyüş xidmətlərinə verilən yüksək qiymətin ifadəsi idi. Bu barədə danışarkən Xudu kişi özünün təbirincə desək, çoxdan demək istədiyi bir sırın üstünü açdı:

-Bu ermənilər bizimlə həmişə düşməncilik edib və arxadan zərbə vurmağa çalışıblar. Stalinqrad döyüslərində fərqləndiyimə görə mənim yüksək mükafata layiq görülməyim barədə batalyon komandirinin təqdimat məktubu qərargahda bir erməni zabitiñin əlinə keçir və mənim dö-

manlıq səhifələrinə qara ləkə kimi düşən bu şərəfsizliklər ermənilərin xislətindən doğur və bundan savayı onlardan yaxşı heç nə gözləməyə dəyməz. Amma Xudu kişi təbiət etibarilə nikbin adamdır və hətta mühəribə zülmetində də işqılı məqamlar axtarır. 90 yaşlı mühəribə veteranı illərin dumanı arxasından döyüş dos-tlarını xatırladıqca sanki mənəvi rahatlıq tapır, Qazaxıstandan olan Aleksey Vasilyeviç Qalınavus, pulemyotçu köməkçi Xladkov (adını xatırlamır), Balakən rayonundan Baloğlan Əzizov, Uçarın Al-pout kəndindən Əlihüseyin Məmmədov onun yaddaşında 70 il əvvəl olduğu kimi Vətə-



nə sadıq, cavan əsgərlər kimi qalıblar. Onlar bu gün haqlı olaraq qürurlanır, iftixar hissi keçirirlər, ona görə ki, ötən mühəribənin məhrumiyyətləri, sınaqları ilə yanaşı, 9 May gününlən qələbə sevincini də yaşayırlar.

Qələbə müjdəsi Xudu Allahverdiyev 1945-ci ildə uzaq Avstriya torpağında gəlib yetişdi. Faşist ideologiyasının lideri, dünyani qana çalxayan Hitlerin anadan olduğu ölkə Azərbaycan əsgərinin ayağı altında idi. Bəli, mühəribədən qalibiyətlə geri dönmək şərəfi məhz bu nəslin nümayəndələrinə - adlı-adsız qəhrəmanlarla nəsib olmuşdur. Milyonlarla insanın həyatı bahasına başa gəlmiş dinc quruculuq illəri Xudu Allahverdiyev ailə xoşbəxtliyi, oğul-uşaq sevinci bəxş etdi. Altı övlad atası olan 90 yaşlı mühəribə veteranı dünyanın gözəlliyyini nəvələrinin təbəssüm dolu çöhrəsində görür və düşünür ki, Allahın ona bəxş etdiyi ömür payını ləyaqətlə yaşayır.

Səbuhi Vəliyev

El aqsagqalı deyir ki,...

Dağın ucalığı qarından, bağın ucalığı barından, Vətənin ucalığı oğullarından bilinər. O, oğullarından bilinər ki, adı çəkiləndə Dədə Qorqud böyüklüyü yada düşər, qeyrətində Qazan xan, Qaraçə çoban cəsarəti toxumlayar, cücerər, qol-budaq atar, göz öndə Nəsimi dözümü canlanar, o adı eşidən insanlar Füzuli müdürüklüyünə bürünər və Koroğlu nərəsilə döyüşə atılar və nəhayət, etrafında yüzlərlə milli qəhrəmanın ruhu "Vətən sağ olsun"- deyərək əbədiyyata qovuşmaları ilə fəxr edər. Belələrindən biri Şəki şəhərinin Oxud kəndində yaşayır.

Elağsaqqalı kimi şərəfli bir adı daşıyan Bəliyar Məmmədov Böyük Vətən Mühəribəsi başlayanda Şəki Pedoqoji texnikumu-nu yenicə bitirmişdi.

Onun qəlbində müəllim olmaq, gənc nəslin günün təlebi səviyyəsində yetişməsi üçün səmərəli fəaliyyət göstərmək, ali təhcil almaq və bu kimi bəşəri arzular yuvalamışdı. Lakin mühəribə bu arzuları gələcəyin ağuşuna atdı. O, könüllü olaraq mühəribəyə getdi və 1941-ci ildən 1946-ci ilədək Kruski, Mazdok və Moskva ətrafındaki döyüslərdə qəhrəmanlıqla vuruşdu.

Təsadüfü deyil ki, onun sinəsini "Birinci dərəcəli Qələbə", "1941-1945-Suvorov" ordenləri, "Jukov," "İgidliyə görə," "Döyüş şücaətinə görə" və sair onlarla medallar bəzəyir. Onların hər biri Bəliyar Məmmədovun keçdiyi çətin, lakin çətin olduğu qədər də şərəfli, unudulmaz həyat yolunun mayaqlarıdır. Bəliyar müəllim o günləri həmişə iftixar hissili xatırlayır. Şəkidə olan ali və orta ixiyas ocaqlarında, eləcə də tam orta məktəblərdə, həmçinin hərbi hissələrdə keçirilən tədbirlərdə Bəliyar Məmmədov döyüş xatırələrindən ətraflı danışır, söhbətinin ideya və məqsədini gənclərin Vətənə məhəbbət, düşmənə nifrət ruhunda təbiyyələnməsinə yönəldir. Danışanda orden və medallar bəzəyən sinəsini irəli verir, bəşini vüqar hissili ucaldır, gözlərini naməlum bir nöqtəyə zilləyir. Belə məqamlarda Bəliyar müəllim tamamilə dəyişilir, o, sanki, gözlərini zillədiyi nöqtədə keçmişinin düşmənlə üz-üzə vuruşan anlarını yenidən yaşayır, Mərkəzi cəbhədə irəliyər, Moskva ətrafi döyüsləri xatırlayır, Kurski, Oryol mühəsirəsindəki qələbənin doğurduğu sevinc hissini duyur, 211-ci Suvorov, Qırmızı Bayraqlı Atıcı Diviziyası tərkibində döyüşərkən düşmənin təlaş içerisinde geri çəkilməsinin şahidi olur, ən unudulmaz günü-birinci qələbə bayramını Çexoslavakiyanın Praqa şəhərində keçirdiyini yada salır. O günlərdən söz düşəndə Bəliyar müəllim deyil ki, qələbə, onun həyatımızda yaratdığı sevinc və fərəh hissi əvəzedilməzdir. Budur, biz bu hissi bu günlərdə Aprel ayının əvvəlində Qarabağ uğrunda gedən döyüslərdə qazandığımız ugurlarla yenidən yaşadıq və şübhəsiz ki, Lalə təpədə və bir çox azad edilmiş kəndlərimizdə dalğalanan bayraqımız Şuşada, Laçında, Xankəndində dalğalanda qələbənin bəxş etdiyi səadətin zirvəsində daha böyük fərəh hissili yaşayacaqı.

Bəliyar Məmmədov arzuları uğrunda yorulmadan mübarizə aparan şəxsiyyətdir. O, gəncliyinin ən qiymətli çağlarını Böyük Vətən mühəribəsinin qanlı-qədəli illərində düşmənlə üz-üzə döyüslərdə küçirməsinə, dəfələrlə yaralanmasına baxma-yaraq ordudan tərxis olunub doğma kəndinə qayıdan kimi əmək fəaliyyətinə başlıdı. Oxud kənd orta məktəbində biologiya fənnini tədris etdi, qayıbı yolla təhsilini artırdı, ali təhsil aldı... Bəliyar Məmmədov hazırlıda təqaüddədir. Lakin, vaxtını bir an belə səmərəsiz keçirmir. Şəhərimizdə keçirilən müxtəlif tədbirlərdə fəallıqla iştirak edir. Gənclərlə görüşlərdə xüsusi coşqunluqla qələbənin əldə edilməsi uğrundakı döyüslərdə şəhidlik zirvəsinə yüksəlmış igidlərimizdən söz açıb deyir ki, Şəhidlər ölmürər, ölümü öldürüb əbədiyyaşar olurlar.

**Şahid Məmmədkərimov,
Şəki Şəhər Veteranlar
Təşkilatının sədr müavini**





Tarixə baxış - ikinci dünya müharibəsi

"Qələbə Günü" haqqında danışarkən, bu qələbə finalının necə çətinliklə gəlib çatması barədə danışmaq olmur. Sovet qoşunlarının Prusiya və Polşa əraziyində irəliləməsi 1945-ci ilin yanvar ayına təsadüf edir. Müttefiq qoşunları da eyni zamanda Berlində tərəf hərəkətde ididir. Bir çox tarixçi ekspertlərin fikrincə, 1945-ci ilin aprel ayının 30-da Hitlerin intiharından sonra Almaniyadan tam məğlubiyyəti bütün açıqlığı ilə məlum idi. Buna baxmayaraq "nasist" qoşunları silahı yerə qoymurdular. Berlin uğrunda gedən qanlı döyüslərdən sonra isə Sovet İttifaqı və Müttefiq qoşunları insanlara baha başa gələn tam qələbə əldə olundu. Hər iki tərəf 100 minlərlə itki verdi və mayın 2-də Berlin şəhəri kapitulyasiya etdi. Bunun ardınca Almaniya tam olaraq təslim oldu.

Beləliklə, may ayının 9-

malarını tələb edirdi. 3-cü Reyxin qoşun dəstələrinin hamısı heç də bununla razılaşmaq istəmirdilər. Maraqlı burasındadır ki, qərbədə qələbə günü kimi may ayının 8-i qeyd olunur. Belə ki, kapitulyasiya haqqında sənəd Mərkəzi Avropa vaxtı ilə 8 may 22:43-də imzalanmışdır. Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdir. Həmin planda Qafqaz beş işgal rayonuna bölməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işgal olunmalı idi. Faşistlər Bakını işgal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Adolf Hitler 1940-ci ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaćılmasız olması və müddəti barədə demişdi: "Rusiya gə-

bəyə başlamaq əmrini verdi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardi. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusı sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşıyan digər xalqların nümayəndələri ilə ciyin-ciyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püsküren cəbhələrdə, o cümlədən, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorus, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuşlar.

Böyük Vətən müharibəsi illərində (1941-1945) xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri ortaya qoymuşdur. Respublikada çox az müddət ərzində 87 qırıcı batalyon, 1124 özünü müdafiə dəstəsi yaradılmışdır. Müharibə illərində Azərbaycanın 700 mindən çox igid oğul və qızı cəbhəyə yollanmışdır. Onlardan 350 mindən çoxu həlak olmuşlar. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəflə döyüş yolu keçmişdir. Həmvətənləri-

mizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına laylıq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Heydər Əliyev başqa bir ci-

Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Ögər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi". Heydər Əliyev başqa bir ci-



Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüsey-

xışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, ikinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur". Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbay-



can veteranlarına böyük qayıq göstərir.

Adil Haqverdiyev
*Gənclərin hərbi vətənpərvərlik təbliğatının şöbəsinin müdürü,
e.o polkovnik*



da Almaniya kapitulyasiya sənədlərinə imza atdıqdan sonra döyüşlər davam etsə də, bu gün qələbə günü ki mi qəbul edilməyə başladı. Imzalanmış sənəd alman əsgərlərinin silahı yerə qoy-

rək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!" Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibə

nzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaşları öz qəhrəmanlıqları ilə dünya tarixinə qızıl hərflərlə yeni səhifələr yazmışlar.

Zəriflərin gücü - Azərbaycan qadınları müharibə illərində

Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkanından, ırqindən, dilindən, dinindən asılı olmayıaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünməsus aparıcı qüvvə olmuşdur. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçmişdir. Tariximizə nəzəralsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kışılərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsi fəal iştirak etmişlər. Onların arasında diplomatlardalar, hökmdarlar, hətta sərkərdələr, döyüşülər də olub.

Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 123 il bundan qabaq Bakıda yaradılmışdır.



ması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş verir.

Azərbaycan qadın və qız-

ları həmişə dəyanətli olublar. Böyük Vətən müharibəsi illərində cəbhədə xüsusi dəyanətlə özlərini göstərmişdir. 10 min nəfərdən çox azərbaycanlı qızları müharibədə iştirak ediblər. Çoxları, demək olar, bütün hərbi ixtisaslara malik idilər. Onlar döyüş təyyarələrini, tankları idarə edirdilər, pulleyotçu və topçular, avtomatçı və snayperçi, tibb işçiləri, rabitəçi idilər. Xalqımız fəxr edir ki, Vətənimizin cəngavər müdafiəçiləri arasında Azərbaycanın mərd qızları da olub.

Azərbaycan qadınları ön və arxa cəbhədə fədakarlıq, hünər, qəhrəmanlıq göstərmişdirler.

Arxa cəbhədə qadınlar neft buruqlarında, dəmir yollarında, kənd təsərrüfatı texnikası - traktor, kombayn sükanında, hospitallarda və başqa sahələrdə də kişiləri evəz edirdilər.

Azərbaycan anaları Böyük Vətən müharibəsində tarixi qələbənin qazanılmasında 700 mindən çox igid



hərbi qüdrətini daha da artırmasına kömək etməkdir. Biz həmişə ordumuzun yanındayıq. Və erməni faşizmi üzərindəki qələbəmizə tam əminik.

İradə İbrahimova
*Respublika Veteranlar
Təşkilatının Veteranların sosial müdafiəsi şöbəsinin mütəxəssisi*



День Победы

Автор текста (слов): Харитонов В.
Композитор (музыка): Тухманов Д.

День Победы, как он был от нас далек,
Как в костре потухшем таял уголек.
Были версты, обгорелые, в пыли, -
Этот день мы приближали как могли.
Этот День Победы
Порохом пропах,
Это праздник
С сединою на висках.
Это радость
Со слезами на глазах.
День Победы!
День Победы!
День Победы!



Дни и ночи у мартеновских печей
Не смыкала наша Родина очей.
Дни и ночи битву трудную вели -
Этот день мы приближали как могли.
Этот День Победы

Порохом пропах,
Это праздник
С сединою на висках.
Это радость
Со слезами на глазах.
День Победы!
День Победы!
День Победы!
Здравствуй, мама, возвратились мы не
все...
Босиком бы пробежаться по росе!
Пол-Европы прошагали, полземли, -
Этот день мы приближали как могли.
День Победы!
День Победы!
День Победы!

В Великой Отечественной войне с оружием в руках сражался каждый пятый житель Азербайджана: при населении 3,4 млн человек (1941 г.) на фронт ушли 681

лями, 14 воинов - полные кавалеры ордена Славы, 128 - Герои Советского Союза.

Азербайджанские воины приняли участие во всех самых ярких и героических

лавляя гвардии майор Агасаф Самедов. Именно бойцы 416-й азербайджанской дивизии, в Берлине, наступая по Унтер ден Линден, водрузили победное знамя над Бранденбургскими воротами столицы 3-го Рейха. Из 60 000 героических защитников Севастополя 6 000 были азербайджанцами, наши же бойцы из 77-й стрелковой дивизии штурмовали Сапун-гору в 1944 г. На территории Азербайджана было создано 87 батальонов, 1123 отряда самообороны, были сформированы 77-я, 223-я, 396-я, 402-я и 416-я нацио-

нальные стрелковые дивизии, с боями прошедшие от предгорьев Кавказа до Прибалтики, Восточной Европы и Берлина. Как пишет маршал Жуков в книге "Воспоминания и размышления", "среди первых ворвавшихся в Берлин с востока была 416-я дивизия: командир - Д.М. Сызранов, начальник политотдела - полковник Р.А. Меджидов". В годы войны в Баку производилось более 130 видов вооружения и боеприпасов. Из различных сбережений населения в фонд обороны было передано 15 кг золота, 952

кг серебра, 320 млн рублей. Отправлено на фронт более 1,6 млн единиц необходимых товаров и 125 вагонов теплой одежды. В годы войны республика была покрыта сетью эвакуационных

Азербайджан в Великой Отечественной Войне

тыс. человек (из них более 10 тыс. - женщины), более 300 тыс. воинов-азербайджанцев погибли на полях сражений, что сравнимо с потерями, понесенными во Второй Мировой войне такими странами как США или Великобритания. При этом следует учесть, что на фронтах ВОВ погиб каждый десятый житель Азербайджана. Свыше 400 тыс. азербайджанцев награждены боевыми орденами и меда-

лизами. Эпизодах войны. Так, экипаж одного из 12 бомбардировщиков, нанесших первый бомбовый удар по Берлину в августе 1941 г., возг



Гадимова Ирина

Гадимова Ирина Ивановна родилась в городе Ленинграде 23 сентября 1933 году. В годы войны в блокаде Ленинграда она навидала многих ужасов, голода, холода и бомбежек. Были трудные времена, им учиться была не где, учились в бомбоубежищах. Каждый день женщины и подростки выходили на крыши тушить загигательные бомбы. Они помогали солдатам, собирали осколки снарядов, таскали санки с



трупами. Питались чем могли, 125 гр. черного хлеба выдавали каждый день. В 1956 году судьбе было угодно забросить ее в Азербайджан. Переведясь на 4 курс медицинского института закончила его в 1958 году. С 1972 года и по настоящее время работает в Бакинском Славянском университете доцентом и доктором философии. Является ветераном труда и Великой Отечественной Войны. 2005 году в Баку было зарегистрировано "Общественное Объединение участников Ленинградской блокады". Ирина Гадимова председатель этого объединения, член Совета ветеранов Азербайджана, член Координационного Совета общественных организаций российских соотечественников в Азербайджане, член Совета Сабайлского отделения русской общины Азербайджана.

Касумова Валентина Михайловна родилась 14 января 1934 года в городе Ленинграде. Она и ее родители коренные ленинградцы всю Великую Отечественную войну 1941-1945 г. Пережили в Ленинграде. Ее отец, как ценный специалист по оружию работал на военном заводе. Мама работала на другом военном заводе по месту жительства.

Работа была круглогодичной и ее приняли в 1942 году в детский сад при заводе. Это спасло им в какой-то мере жизнь. Из детского сада она пошла в школу, без тетрадей и книг. Обстрелы, бомбёжки, голод, все тяготы и трагедии блокады - все прошло перед ее глазами.

В 1950 году она познакомилась с ее мужем Касумовым Надиром Садых-оглу, студентом Ленинградской академии Художеств.

В 1951 году они поженились, в 1952 году у них родился сын Касумов Энвер Надир-оглу.

В 1953 году после окончания Академии Художеств мы приехали в Баку. В 1955 году родилась у них дочь - Касумова Эльмира Надир гызы.

В Баку она окончила Азербайджанский Государственный Университет, факультет филологии. Работала внештатным корреспондентом в газете "Бакинский Рабочий". Затем работала редактором в издательстве "Азернешр". С 1972 года работала ученым секретарем в Азербайджанском Государственном музее искусств.

Ушла на пенсию по болезни в 72 года в 2005 году проработав в музее 33 года.

Касумова Валентина награждена похвальными грамотами министерства Культуры и Туризма Азербайджана. Является "Заслуженным деятелем культуры Азербайджана". Муж Касумов Н. С. (1928-2000) - народный художник Азербайджана. Касумова В. М. награждена 7-ю военными медалями, и в том числе медалью "Житель блокадного Ленинграда".



Касумова Валентина

Рзаева Мария

Рзаева Мария Степановна родилась 5 ноября 1923 года в Оренбургской области. В 1942 году закончила Оренбургское педагогическое училище на отлично, после была направлена в Пединститут для продолжения образования. Шла Великая Отечественная война. Под Сталинградом уже шли ожесточенные бои. Ее как комсомолку в числе других девочек пригласили в Оренбургский горком комсомола. Она там услышав что Родина в опасности, не задумываясь написала заявление: "Прошу зачислить меня в ряды Красной Армии и направить на фронт. Обязуюсь защищать свою родину до последних сил и капли крови". Вскоре была направлена на фронт. В Оренбурге был сформирован эшелон девушек и направлен под Сталинград. Она попала в артиллерийский полк. 19 ноября 1942 году началось контрнаступление Советских войск. Военные действия по окончательному разгрому фашистов под Сталинградом закончились 2 февраля 1943 года. После окончания войны полк был расформирован и на его базе был создан 24 отдельно зенитно-артиллерийский дивизион, который был направлен в Магнитогорск для охраны стратегического объекта. 1945 году она с мужем (покойным) Рзаевым Рза Гасановичем вступили в брак. Он был командиром огневого взвода, помощником национального штаба полка. 1960 году поступила в Азербайджанский Государственный Университет и окончила 1966 году. Руководила предприятием Бакинской бисквитной фабрикой. Имеет правительственные награды: Орден отечественной войны, Орден Трудового красного знамени, Медаль за боевые заслуги, Медаль за победу над германией, Медаль за оборону Сталинграда и знаки 60-70 лет победы в Сталинградской битве и 16 медалей юбилейных.



Находясь на пенсии продолжает заниматься общественной работой в ветеранской организации и русской общине. Мария Рзаева говорит, что Азербайджан - моя вторая родина! И она счастлива что, является связывающим звеном Русского и Азербайджанского народа.



Журналисты на войне... Это о них в песне военных корреспондентов сказаны такие слова:

От Москвы до Бреста Нет такого места,

Где бы не скитались мы в пыли.

С "лейкой" и блокнотом,

А то и с пулеметом,

Сквозь жару и стужу

мы прошли.

Да, фотокорреспонденты прошли немало фронтовых дорог. Они первыми врывались в города, первыми описывали события по горячим следам, оставляя содержание своих материалов таким, каким оно было, с их тог-



дашним видением и мироощущением, не переосмысливая его и не приспособливая к нынешнему пониманию войны. Именно таким был и фотокорреспондент газеты "Красный каспиец" Соломон Вольфович Кулишов.

С "лейкой" и блокнотом он прошел славный путь. Его видели в окопах на переднем крае нашей обороны, в боевом охранении, у зенитных орудий и пулеметов, среди раненых. Он чаще других журналистов совершил рейсы на боевых кораблях Каспийской флотилии, обеспечивавших перевозки нефти

на линии Баку - Астрахань... Все увиденное на передовой он запечатлел на пленку. И оставил богатый материал о подвигах моряков-каспийцев.

Когда всматриваешься в истори-

ков.

Погода, как назло, разгулялась, и командир отряда высадки посматривал на часы, ворчал, что надо было бы отложить это задание, пока луна не пойдет снова на ущерб.

С "ЛЕЙКОЙ" И БЛОКНОТОМ

ческие фотоснимки, сделанные Соломоном Вольфовичем, взятые из его личного архива или помещенные в музее боевой славы ВМС Азербайджанской Республики, то невольно восхищаешься его мастерством и мужеством. На одном из них запечатлен момент постановки "малым морским охотником" дымовой завесы на Астраханском рейде в сентябре 1942 года. На другом - бойцы 369-го отдельного батальона морской пехоты из Баку уходят на фронт (май 1943 г.). На следующем снимке запечатлены разведчики Павел Рябус и Михаил Богданенко. На следующем фото - канлодка "Красный Азербайджан" отражает налет фашистской авиации в феврале 1943 г.

О мастере фотолетописи С.В.Кулишове, сделавшем многое для флотильской газеты, можно написать целую книгу. Приведем лишь несколько примеров.

Дело было на косе Чушка. Оттуда разведчики морской пехоты осенью сорок третьего года уходили на боевое задание. Вместе с ними был и фотокорреспондент "Красного каспийца" Соломон Вольфович Кулишов. Онступил на борт "морского охотника". От пришла отвалили три корабля. На каждом было по двадцать разведчи-

ков. Действительно, ночь выдалась очень светлая. Кулишов раньше не видел такой ночи.

"Морские охотники" шли на большой волне. Она перехлестывала через борт, было недолго и промокнуть. Большинство разведчиков спустились в кубрик и залегли там. К концу пути мно-

гих кораблика, как "морской охотник", это еще не опасно. Но уже чувствительно. Вскоре подошли к вражескому берегу. Вплотную подойти было слишком опасно, из воды повсюду торчали камни. При помощи "тузика" началась высадка, и вместе со всеми пошел Кулишов. Рядом с ними были бывалые разведчики Шамиль Гусейнов. Павел Рябус, Юрий Водолазко... Двигались быстро. Намокшие в воде маскировочные халаты, штаны и куртки застыли и коробились при ходьбе, создавая шум...

Но внезапно отряд морских разведчиков наткнулся на фашистскую оборону. Завязался ожесточенный бой, в котором участвовал и Соломон Вольфович. Вел он себя достойно.

Фотокорреспондента С.В.Кулишова можно было встретить на самых опасных участках боя. Неутомимо снимал он боевые подвиги каспийцев. А после войны за свои заслуги он был удостоен почетного звания "Заслуженный работник культуры Азербайджанской Республики" и стал лауреатом премии "Золотое перо".

Потом в многотомной "Истории Великой Отечественной войны" о немеркнущих днях героической обороны Керчи, начавшейся той памятной ночью, написано, что герои пали смертью храбрых, защищая Керчь. На смену погибшим приходили другие мужественные люди, чтобы отстоять завоеванный дорогой ценой клочок родной земли.

Заслуженный работник культуры Азербайджанской Республики, Лауреат Премии "Золотое перо"
Гритченко Александр Александрович

С днем Победы вас ветераны!

С днем Победы вас ветераны!
С юбилеем в который раз!
Помнят вас чужеземные страны!
Вы - святое, что есть у нас!
Жаль осталось совсем немного
Вас, прошедших сквозь пламя войны.

Алой кровью полной дорогой
До победного стяга страны!
Много ваших друзей осталось
Там, в полях и на склонах
крутых.
Вам нелегкая доля досталась,
Чашу горя испить и за них.



На чем, неважно, если надо.
А на войне, как на войне.
Ребят нормальных больше было,
Поэтому так жалко мне,
Кто в плен попал, кого убило.

Ветерану

Ты много в жизни пережил,
Ты много в жизни перевидел.
Кого-то крепко ты любил,
Кого-то, может, ненавидел.

Все от тебя хотели что-то,
И каждый душу вынимал,
Когда с любовью и заботой,
Свое ты сердце отдавал!

Не по годам седины стали,
Не по годам грустны глаза.
На пиджаке скорбят медали,
Как в русской хате образа.

Сильней болят былые раны,
Лекарства нет уже от них,
Прими поклон, как ветерану,
И от меня вот этот стих.

Юрий А. Г.



А на войне как на войне

А на войне, как на войне,
Одна коротенькая фраза,
Всего шесть слов...
Но сколько в ней
Людей и судеб видно сразу...

А на войне - как на войне.
Привыкли к грохоту снарядов,
Не раздеваясь спать, а где,

Жди меня

Жди меня, и я вернусь.
Только очень жди,
Жди, когда наводят грусть
Желтые дожди,
Жди, когда снега метут,
Жди, когда жара,
Жди, когда других не ждут,
Позабыв вчера.
Жди, когда из дальних мест
Писем не придет,
Жди, когда уж надоест
Всем, кто вместе ждет.
Жди меня, и я вернусь,
Не желай добра
Всем, кто знает наизусть,
Что забыть пора.
Пусть поверят сын и мать
В то, что нет меня,
Пусть друзья устанут ждать,
Сядут у огня,
Выпьют горькое вино
На помин души...
Жди. И с ними заодно
Выпить не спеши.



Жди меня, и я вернусь,
Всем смертям назло.
Кто не ждал меня, тот пусть
Скажет: - Повезло.
Не понять, не ждавшим им,
Как среди огня
Ожиданием своим
Ты спасла меня.
Как я выжил, будем знать
Только мы с тобой, -
Просто ты умела ждать,
Как никто другой.

Константин Симонов

И ночью курят, чтобы в страшном сне,
Вновь не стреляли в них на поле брани.

Мне хочется их каждого обнять,
Теплом душевным с ними
поделиться,
Была бы сила, чтобы время
вспять.

Но я не Бог войны им снова
снится.

Пусть внукам не достанется война
И грязь её потомков не коснётся,
Пусть курит бывший ротный старшина

И слушает, как правнук
смеётся.

Соловьев Ю.А.





МУЗЫ НА ВОЙНЕ НЕ МОЛЧАЛИ

Годы Великой Отечественной войны... Эти волнующие дни никогда не изгладятся из нашей памяти. Советский народ защитил мир от фашистских полчищ. Ценой величайших лишений и жертв, ценой самоотверженного подвига на фронте и в тылу была завоевана Победа.

Война и музы... Казалось бы, нет более противоречивых понятий. Вспомним старинное изречение: "Когда говорят пушки, музы молчат". Но в годы суровых испытаний, в годы священной войны музы не могли молчать, они вели в бой, они становились оружием, разящим врагов...

Деятели азербайджанской литературы и искусства были и всегда будут выразителями дум и чаяний своего народа, глашатаями тех высоких идеалов, за которые проливали кровь миллионы людей в годы Великой Отечественной войны. О некоторых из них и пойдет рассказ...

ФРОНТОВЫЕ РИСУНКИ

В боях под Сталинградом в годы Великой Отечественной войны защитники батареи под командованием Мурсала Наджаф оглы Наджафова десятки раз завязывали бои с фашистскими самолетами. На их счету немало сбитых вражеских "юнкерсов" и "хейнкелей".

Зенитную батарею бомбили почти ежедневно, но артиллеристы Наджафова считали себя уже закаченными бойцами и давали достойный отпор противнику. Почти всю Украину зенитчики прошли с боями, освобождая города и села, продвигаясь вперед на Запад...

В одном из боев лейтенант Наджафов был тяжело ранен, направлен в госпиталь. После излечения, став инвалидом войны, уехал в Азербайджан. Он привез с фронта сотни зарисовок, большинство из них о героях Сталинграда. Ему удалось запечатлеть доблесть, мужество, беззаветную храбрость воинов. Писал на фронте портреты замечательных наших девушек-бойцов, медсестер, врачей.

24 октября 1943 года наша дивизия освободила город Мелитополь и вышла к Днепру. Все участники боев получили благодарность Верховного Главнокомандования. Настроение было хорошее. Когда наступаешь, настроение всегда превосходное.

В первой половине ноября наши части вели ожесточенные бои на левом берегу реки. Враг яростно сопротивлялся, переходил в контратаки. В день мы отражали семь-восемь контратак противника. Самые ожесточенные бои шли в районе хутора Папанина, у балки, которая на карте обозначена, как "Бескощина балка". Но наши солдаты назвали ее "Балкой смерти". Противник у этой балки переходил в танковое наступление, а наша седьмая батарея, прикрывая к ней подступы, вела огонь прямой наводкой. Эта "балка" стала кладбищем для многих немцев, вот почему мы и называли ее "Балкой смерти".

13 ноября с утра до вечера мы отбивали контратаки противника, а к вечеру меня вызвали на командный пункт полка. Я в это время только что вернулся с наблюдательного пункта дивизиона и находился на огневой позиции батареи. Когда меня вызвали на командный пункт полка, я забеспокоился, и вот по какой причине. С 1 ноября мы потеряли семь командиров дивизиона. Двое были убиты, остальные ранены. Только 11 ноября я дважды был на командном пункте и оттуда сопровождал вновь назначенных командиров на НП дивизиона. Первый, только что

Очень трогательна славная украинка-военфельдшер. Она под ураганным огнем мужественно перевязывала раны бойцам, а после боя из землянки доносилась молодежная песня, которую пела своим раненым друзьям.

Особенно запомнились Наджафову два замечательных друга - азербайджанец Мамед Мамедов и украинец Олесь Золотухин. Гляди на них, Мурсал Наджафович познал на фронте цену подлинной человеческой дружбы. Чем ближе к переднему краю, чем ближе к огневой линии, тем полнее раскрывались прекрасные качества человека, его упорство в бою, верность.

Видел Наджафов врага и в лицо. Присутствовал на допросах, наблюдал вереницу пленных гитлеровцев. Он был очевидцем того, как недавний садист, кровожадный убийца превращался в труса, ради спасения своей шкуры готового льстить и работать.

Сталинградские впечатления обогатили художника необычайно. Над-

жафов наблюдал грандиозные батальные картины наступавших войск, переправы наших частей через Волгу. Незабываемые пейзажи войны, сражавшийся город, в котором днем от дыма было темно, как ночью, а ночью - как днем. Все это запечатлевалось навечно.

После войны Мурсал Наджаф оглы Наджафов успешно закончил в Ленинграде Академию художеств, много лет был директором художественного училища в Баку. Ныне, несмотря на большой возраст, преподает в институте.

За свою жизнь М.Н.Наджафов побывал во многих городах бывшего СССР, в 25 странах Европы и Азии, посетил 125 музеев. Неоднократно участвовал во всесоюзных конкурсах, триста раз выступал по телевидению, им написано более 50 научных работ, книг, брошюр. За многие годы он нарисовал сотни картин, портретов, этюдов, собрал пять тысяч фотографий, которые собирается передать в дар музею.

Мурсал Наджаф оглы Наджафов является заслуженным деятелем искусств Азербайджанской Республики,



ки, доктором искусствоведения и профессором. Его кисти принадлежат несколько сот блестящие выполненных фронтовых картин, а также пейзажей, посвященных родному Азербайджану, и на пятидесяти из них изображено Каспийское море. Слава о фронтовом художнике разнеслась по родной республике.

У НАС ГОСТИЛ САМЕД ВУРГУН

вернувшись из госпиталя, был вскоре убит, а второй, капитан Василий Раенко - ранен, он после выздоровления вернулся к нам и до Берлина был нашим командиром дивизиона. А на его место

ЦК комсомола. Мы сердечно поздоровались. Он пошутил:

-- На помощь к вам приехали. Принимаете пополнение?

Если нет, поедем в другой полк.

С наступлением темноты



пока был назначен Асад Меликаббасов, молодой двадцатилетний парень.

И вот, когда меня вызвали на КП полка, я решил: наверное, что-то случилось с Меликаббасовым. Сразу позвонил в НП дивизиона и, только услышав жизнерадостный голос Асада, успокоился и отправился на КП полка.

Когда я вошел в землянку командира полка, то очень удивился. Рядом с ним сидел **Самед Вургун**. Он был в военной форме, в звании батальонного комиссара. И мое появление удивило его. Ведь мы с ним были лично знакомы.

В 1939 году, в феврале, на XIII съезде комсомола Самед Вургун и я были избраны членами ЦК ЛКСМ Азербайджана, а до начала войны мы не раз с ним встречались в

противник начал артиллерийский и минометный огонь по нашим позициям. Он успел пристреляться, и обстрел представлял серьезную опасность. И вот в такой обстановке я повел гостей в расположение нашего дивизиона.

Самед Вургун торопился как можно скорее встретиться с бойцами. Когда мы прошли его подождать немного, говорили об опасности, возможности всякого рода случайностей, Самед Вургун отвечал:

- Мы не из пугливых. Ведь не для того же мы приехали из Баку, чтоб коптиться в землянке.

И вот я веду гостей к нашей батарее. Командир полка приказал, наверно, согласно указанию командования дивизии, чтобы в то время, когда гости будут находиться на участке того или иного

полка, обеспечить всевозможную безопасность. Тогда из Баку к нам в дивизию приехала делегация трудящихся республики, которую возглавлял секретарь ЦК КП Азербайджана Газанфар Мамедов. К нам в полк прибыли народная артистка республики Агигат Рзаева, Мазаир Абасов (бывший летчик, ныне доктор исторических наук), музыканты и Самед Вургун, которого знали все. Своей приветливостью, жизнерадостностью, он тотчас расположил всех к себе. Он вытащил папиросы "Кероглы" и протянул солдатам, предлагая закурить. Они привезли с собой много подарков, в том числе и папиросы. Когда **Самед Вургун** не мог зажечь отсыревшие спички, один из солдат, чиркнув своей "катушкой", подал огонь поэту. Самед Вургун, поблагодарив, с любопытством посмотрел на зажигалку и спросил ее обладателя, как его зовут.

- Меня зовут Гамет, товарищ поэт-лейтенант. - Он всех офицеров называл "лейтенантами".

- Я не лейтенант, дорогой, а батальонный комиссар, - ответил Самед Вургун.

Все рассмеялись. Затем **Самед Вургун** рассказывал о жизни республики, о трудовых подвигах нефтяников Баку, колхозников Азербайджана. Он прочел свои стихи, отрывок из письма, написанного в стихах поэтами Сулейманом Рустамом и Мамедом Рагимом. Это было письмо-наказ азербайджанского

народа воинам-азербайджанцам, которое на следующий день было напечатано в дивизионной газете. Оно вдохновило немало бойцов на подвиги, отважные поступки. Солдаты бережно хранили его, перечитывали во время передышки между боями. Народная артистка республики Агигат Рзаева исполнила для нас арию Арабзанги из оперы "Шах Исмаил", народные песни. Нам удалось сделать так, что ее пение по телефону смог услышать и командир дивизиона капитан Меликаббасов, который в это время находился на НП дивизиона.

Здесь же Самед Вургун написал новое стихотворение. Оно называлось "Геярчин" ("Голубь"). Оказывается, когда поэт проезжал село Большая Белозерка, он увидел на ветке дерева одинокого голубя. И вот этой птице поэт посвятил прекрасные строки, из которых видно было, как мечтал он о мире. Потом выступили наши бойцы-ашуги, чтецы. К счастью, во время этого своеобразного концерта противник вел себя спокойно. А когда гости уходили, командир дивизиона Меликаббасов приказал дать артиллерийский залп в их честь. Я проводил Самеда Вургана и его спутников до политотдела дивизии. До конца войны Самед Вургун и Агигат Рзаева переписывались с бойцами нашего полка. Это была незабываемая встреча, она осталась у нас, у всех бойцов в памяти до сих пор.

"Музы вели в бой"
Москва, 1985 г.

НАПУТСТВЕННЫЕ ПЕСНИ

Об этом вспоминают народные артисты Азербайджана Шовкет Мамедова и Бюльбюль Мамедов

Азербайджанские артисты Шовкет Мамедова и Бюльбюль Мамедов возвращались домой, в Баку. Остановились в пути на одной из промежуточных станций. На ней было много поездов. Они уходили один за другим; Еще вчера перевозившие мирных граждан они были заполнены воинами, направлявшимися на фронт. В одном из таких поездов устроились Шовкет Мамедова и Бюльбюль Мамедов.

В вагоне было тесно. Первый час они ехали молча, занятые своими мыслями. Затем стали присматриваться друг к другу.

- Вы кто же такие будете? - спросил один из бойцов.

- Мы артисты.

Слово "артисты" произвело на находившихся в вагоне воинов впечатление. Возле них стали собираясь люди, задавали вопросы, артистами явно заинтересовались. Объяснялось это,

чала пели отдельно. Потом пели дуэты, для которых создали "сценическое оформление". Поднявшись на нижнюю скамейку и



держась за верхнюю полку, они как бы создали иллюзию сценической площадки. Шовкет Мамедова и Бюльбюль Мамедов пели охотно и много. Пели о воинах, побеждающих врагов, о беззаветной любви к Родине, о священном пат-

реживания достигли, когда оба артиста спели несколько песен народов других стран. Артистам аплодировали, пожимали руки, благодарили.

- Что хотите сделаем для вас! - воскликнул вдруг один боец, и все его поддержали.


Что хотим? Мы хотим, чтобы вы разгромили ненавистного врага, да так, чтобы и другим было неповадно лезть на нашу Родину. Мы хотим, чтобы вы вернулись победителями к своим родителям, женам и любимым. И когда вы вернетесь, мы вам такие чудесные песни споем, каких мы еще никогда не пели!

- Мы все сделаем! Обещаем! - ответили бойцы. - Будем сражаться, не жалея ни сил, ни жизни!

Долго еще не смолкали восторженные голоса бойцов. Песни азербайджанских артистов прозвучали для них напутствием перед предстоящими битвами. Этот случай произошел во время одной из поездок на фронт артистов **Шовкет Мамедовой и Бюльбюля Мамедова**.

Потом таких поездок, потребовавших от артистов мужества, стойкости и выносливости, было много.

Однажды перед концертом в одной из фронтовых войсковых частей артисты наблюдали, как наши бомбардировщики, отбомбившись на вражеской стороне, шли на свою базу. Вдруг из-за облака вылетели два "мессершмитта". Один из них пристроился в хвост нашему бомбардировщику и дал очередь. Повалил черным шлейфом дым. Сердце сжалось у артистов. Что же будет? Но от горевшего нашего самолета отделилась одна фигурка, другая, третья - три



риотизме, о независимости и свободе, о прекрасной девушке, которая осталась дома и будет ждать победителя, о старухе-матери, благословившей сына,шедшего на защиту своей Родины... Артисты долго пели о презрении к трусам, о сладости победы, о мести врагам, вероломно напавшим на нашу страну... Они пели о великом Кероглы, разгромившем своих и иноземных поработителей, о Меджнуне, полюбившем свою Лейлу на всю жизнь, о прекрасной Шахсенем, отдавшей свое сердце бедному ашугу.

Поезд шел, останавливался, снова шел. Но в вагоне никто этого не замечал. Вагон жил своей жизнью, в которой прекрасная легенда переплеталась с героической действительностью. Бойцы были возбуждены. Они переживали те редкие минуты, которые может дать только искусство. Своего апогея эти пе-

и зреніе. Да, это были они, трое с неба. И как-то невольно так получилось, что все, что Шовкет Мамедова и Бюльбюль Мамедов делали в этом концерте, делали именно для тех трех летчиков.

Возможно, этот эпизод послужил поводом для того, что эти артисты вместе со всеми трудящимися республики начали собирать деньги на строительство самолетов и танков. Деньги были собраны и переданы государству, а люди получили благодарность Верховного Главнокомандующего...

Как много было пережито за время пребывания на передовых позициях. Как много было различных встреч, впечатлений. Столикогда тогда было у Шовкет Мамедовой и Бюльбюля Мамедова друзей на тех



ность. Эхо вместе с мастерским аккомпанементом инструмента и далеким грохотом выстрелов разнесло песню по лесу. Забыв о том, что где-то близко стреляли из тяжелых орудий, артисты пели, охваченные творческим подъемом, о котором трудно было потом рассказать своим друзьям, но о котором хорошо знати все люди ис-



кусства.

...Очевидно, прошло уже много времени, и вокруг совсем стемнело. Только откуда-то сбоку, сквозь деревья проглядывал месяц, бросавший яркие блики на поляну, где проходил концерт. В неожиданно наступившей тишине послышались шаги. Подошел боец, ловко вскочил на грузовик. От имени своих товарищей он крепко пожал артистам руки и сказал:

- Спасибо вам за песни, которые ведут нас в бой. Азербайджанские песни такие же могучие и сильные, как душа вашего народа. Послушали мы их, как будто дома побывали. Так переполнило сердце, что хоть гору сдвигай...

Боец засмеялся, еще раз пожал **Шовкет Мамедовой и Бюльбюлю Мамедову** руки и, тряхнув головой, спрыгнул на землю, сразу же смешавшись с толпой красноармейцев, продолжавших стоять вокруг грузовика. Артистам запомнилось его лицо. Простое, обыкновенное русское лицо - они сразу же узнали бы его и через несколько лет. Однако встречаться с ним им больше не довелось, и они так и не успели спросить имя человека, который первый сказал им, что песня нужна на фронте.

"Музы вели в бой"
Москва, 1985 г.



Yaşayın, əziz veteranlar!

**Canınız sağ, ömrünüz uzun, çöhrəniz həmişə sevincli olsun.
Qazandığınız Qələbə Günü, 9 May bayramınız mübarək!**



Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı



Azərbaycan veteranları cənab prezident İlham Əliyevlə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önündə



Ali Baş Komandan veteranlarının əhatəsində



Veteran Fatma Səttarova Ölçə başçısından Olimpiya məşəlini təhvil alarkən



Dadaş Rzayev Prezidenti və onun xanımını "Azərbaycan Veteranı" qəzeti ilə tanış edir



Müdafiə naziri Zakir Həsənova "Veteran həmrəyliyi" medali təqdim olunarkən



Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenumu



"Böyük Vətən müharibəsində Azərbaycanın rolü" mövzusunda elmi-praktik konfrans



Veteranların məktəblilərlə görüşü



Veteranlarımız vətənpərvərliyə həsr edilmiş elmi konfransda



Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Gənclər Birliyinin üzvləri ilə görüş

Baş redaktor
Ülvi İBRAHİMLİ
Məsul katib
Səidə ABDULLAYEVA

Qəzet Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
Təsisçi: Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyəti

"Azərbaycan Veteranı" qəzeti.
VÖEN: 1701285981
verilmə tarixi - 23.11.2011

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 34
Əlaqə telefonu: 012 440-21-08
e-mail: az.veteran@mail.ru
Dövlət qeydiyyat nömrəsi - 3486
Dövlət qeydiyyat tarixi - 19.10.2011

Qəzet ayda iki dəfə "Azərbaycan Veteranı" qəzeti bilgisayar mərkəzində yığılur, səhifələnir və "Veteran Nəşriyyatı" mətbəəsində nəşr olunur.
Qiyməti 50 qəpik
Tiraj: 1550